

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə

**Konsolidasiya Edilmiş Yığcam Aralıq Maliyyə
Hesabatları və Müstəqil Auditorun Hesabatı**

Mündəricat

Müstəqil Auditorun hesabatı

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları

Konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat	1
Konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabat	2
Konsolidasiya edilmiş yığcam aralıq pul vəsaitlərinin hərəkəti haqqında hesabat	3
Konsolidasiya edilmiş yığcam aralıq kapitalda dəyişikliklər haqqında hesabat	4

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

1 Giriş	6
2 Qrupun fəaliyyət mühiti	7
3 Mühüm uçot siyasəti prinsipləri	7
4 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi	9
5 Yeni uçot qaydaları	10
6 Xalis faiz gəlirləri	12
7 Faiz qazandıran aktivlər üzrə gözlənilən kredit zərərləri	12
8 Xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir	13
9 Haqq və komissiya gəlirləri və xərcləri	13
10 Əməliyyat xərcləri	14
11 Mənfəət vergisi	14
12 Pul vəsaitləri və onların ekvivalentləri	17
13 Digər banklardan alınacaq məbləğlər	18
14 Müştərilərə verilmiş kreditlər	19
15 İnvestisiya qiymətli kağızları	30
16 Törəmə maliyyə alətləri	32
17 Əsas vəsaitlər, istifadə hüquqlu aktivlər və qeyri-maddi aktivlər	33
18 Sair aktivlər	35
19 Mülkiyyətə keçmiş girov	35
20 Kredit təşkilatları qarşısında öhdəliklər	35
21 Müştərilər qarşısında öhdəliklər	35
22 Subordinasiya borc öhdəlikləri	36
23 Sair borc öhdəlikləri	37
24 Buraxılmış istiqrazlar	39
25 Maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklərdə dəyişikliklər	39
26 Sair öhdəliklər	40
27 Nizamnamə kapitalı	40
28 Səqmentlər üzrə təhlil	40
29 Risklərin idarə edilməsi siyasəti	46
30 Kapital riskinin idarə edilməsi	57
31 Təəhhüdlər və şərti öhdəliklər	57
32 Əlaqəli tərəflərlə əməliyyatlar	59
33 Ədalətli dəyər haqqında açıqlamalar	61
34 Hesabat tarixindən sonra baş vermiş hadisələr	67



Konsolidasiya Edilmiş Yığcam Aralıq Maliyyə Hesabatları üzrə Müstəqil Auditorun Hesabatı

“Bank Respublika” ASC-nin Səhmdarlarına və İdarə Heyətinə:

Rəy

Bizim fikrimizcə, “Bank Respublika” ASC (“Bank”) və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Aralıq maliyyə hesabatlılığı” adlı 34 №-li Beynəlxalq Mühəsibat Standartına uyğun olaraq hazırlanmışdır.

Auditin predmeti

Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 30 iyun 2025-ci il tarixində başa çatan altı aylıq dövr üzrə konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- 30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan altı aylıq dövr üzrə konsolidasiya edilmiş yığcam aralıq pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- həmin tarixdə başa çatan altı aylıq dövr üzrə konsolidasiya edilmiş yığcam aralıq kapitalda dəyişikliklər haqqında hesabat; və
- mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühəsiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz etika ilə bağlı digər məsuliyyətlərimizi IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik.

İzahedici paraqraf - mühəsibat uçotunun əsasları, hesabatların təqdim edilməsi və istifadəsinin məhdudlaşdırılması

Diqqətinizi konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə Qeyd 3-ə cəlb edirik. Həmin Qeyddə mühəsibat uçotunun əsasları təsvir edilmişdir. Hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları Qrupun borc vəsaitləri cəlb etdiyi beynəlxalq maliyyə institutları və dövlət tənzimləyici orqanları tərəfindən Qrupun maliyyə vəziyyəti və əməliyyat nəticələrinin nəzərdən keçirilməsi məqsədilə hazırlanmışdır. Nəticə etibarilə, konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları digər məqsədlər üçün uyğun olmaya bilər.

BMS 34 “Aralıq maliyyə hesabatlılığı” standartına uyğun şəkildə hazırlanmış hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları BMHS Uçotu Standartları ilə tələb olunan bütün açıqlamaları ehtiva etmir. Bu məsələ ilə əlaqədar rəyimiz dəyişdirilməmişdir.

Audit yanaşmamız

İcmal

	• Qrup üçün ümumi əhəmiyyətlik dərəcəsi: 1,720 min AZN. Bu məbləğ davam edən fəaliyyət üzrə vergidən əvvəlki mənfəətin 5%-ni əks etdirir. • Biz Bankın aralıq maliyyə nəticələrinə dair tam həcmli audit və Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarında əks etdirilən tömə müəssisə üzrə məhdud həcmli audit prosedurlarını həyata keçirmişik.
---	---

Audit metodologiyamızın bir hissəsi kimi, biz əhəmiyyətlik dərəcəsini müəyyən etdik və konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi riskini qiymətləndirdik. Xüsusilə, biz rəhbərliyin (məsələn, ehtimalların irəli sürülməsi və qeyri-müəyyən xarakterli gələcək hadisələrin nəzərdən keçirilməsini özündə ehtiva edən əhəmiyyətli uçot təxminləri) subyektiv mülahizələr tətbiq etdiyi sahələri təhlil etdik. Bütün audit yoxlamalarımızda olduğu kimi, biz, həmçinin rəhbərlik tərəfindən daxili nəzarət sistemində sui-istifadə riskini nəzərdən keçirdik, eləcə də, digər məsələlərlə yanaşı, fırıldaqçılıq hallarına görə əhəmiyyətli təhriflərə səbəb olan qeyri-obyektivlik əlamətlərinin olub-olmadığını təhlil etdik.

Əhəmiyyətlik

Audit prosedurlarının həcmi əhəmiyyətlik dərəcəsindən asılıdır. Audit konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək üçün nəzərdə tutulur. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Peşəkar mülahizəmizə əsasən biz kəmiyyət baxımından müəyyən əhəmiyyətlik dərəcəsini, həmçinin aşağıdakı cədvəldə göstəriləni kimi, bütövlükdə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə Qrup üçün ümumi əhəmiyyətliliyi müəyyən etmişik. Bu göstəricilər və keyfiyyət amilləri sayəsində biz auditin həcmi, habelə audit prosedurlarının məzmununu, müddətini və həcmi müəyyən etmiş və mümkün təhriflərin fərdi və ya məcmu olaraq bütövlükdə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına təsirini qiymətləndirmişik.

Qrupun maliyyə hesabatları üçün ümumi əhəmiyyətlik	1,720 min AZN
Əhəmiyyətlik dərəcəsinin müəyyən edilməsi	Davam edən fəaliyyət üzrə vergidən əvvəlki mənfəətin 5%-i
Əhəmiyyətlik dərəcəsinin müəyyən edilməsində tətbiq olunan meyarın əsaslandırılması	Biz əsas meyar kimi "davam edən fəaliyyət üzrə vergidən əvvəlki mənfəəti" seçmək qərarına gəlmişik. Bizim fikrimizcə bu, Qrupun fəaliyyət nəticələrinin qiymətləndirilməsi üçün istifadəçilər tərəfindən daha çox nəzərdən keçirilən və ümumi qəbul edilmiş meyardır. Biz bu sektorda fəaliyyət göstərən kommersiya müəssisələrinə tətbiq edilən kəmiyyət əhəmiyyətliliyi hədlərinə uyğun olaraq 5%-lik əmsal seçmişik.

Biz audit zamanı 172 min AZN-dən yuxarı məbləğdə aşkar edilmiş təhriflər, habelə fikrimizcə, keyfiyyət amillərinə görə hesabatda əks etdirməyimizə əsas verən bu məbləğdən aşağı olan təhriflər barədə idarəetməyə məsul şəxslərə məlumat verəcəyimizi onlarla razılaşdırdıq.

Grup auditinin həcmnin müəyyən edilməsi

Biz audit prosedurlarının həcmi bütövlükdə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına dair rəy bildirmək məqsədilə kifayət qədər işləri yerinə yetirmək üçün Qrupun strukturunu, uçot proseslərini və nəzarət mexanizmlərini, habelə Qrupun fəaliyyət göstərdiyi sektorun xüsusiyyətlərini nəzərə alaraq müəyyən etdik.

Bankın törəmə müəssisəsi xaricolma qrupları kimi təsnifləşdirilmiş qeyri-əhəmiyyətli komponent olduğuna görə Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına daxil edilən törəmə müəssisənin yalnız əhəmiyyətli qalıqları və əməliyyatları məhdud audit prosedurları ilə əhatə olunmuşdur.

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının BMS 34 "Aralıq maliyyə hesabatlılığı" standartına uyğun olaraq hazırlanmasına, mövcud şəraitdə tətbiq olunan hesabatlılıq prinsiplərinin məqsəduyğunluğunun müəyyən edilməsinə, habelə fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədımız bütövlükdə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yaranı bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mülahizə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.

- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına dair rəy formalaşdırmaq üçün əsas kimi Qrup daxilindəki müəssisələrin və ya struktur vahidlərin maliyyə məlumatlarına dair yetərli müvafiq audit sübutları əldə etmək üçün qrup auditini planlaşdırır və həyata keçiririk. Biz qrup auditinin məqsədləri üçün yerinə yetirilmiş audit işinin istiqamətləndirilməsi, nəzarəti və təhlil edilməsinə görə cavabdehik. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

Audit nəticəsində dərc olunan hazırkı müstəqil auditor hesabatına görə məsul partnyor Aigule Axmetovadır.

PricewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

4 sentyabr 2025-ci il

"Bank Respublika" ASC**Konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeyd	30 iyun 2025-ci il tarixində başa çatan altı ay	30 iyun 2024-cü il tarixində başa çatan altı ay
Effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri	6	135,843	107,544
Faiz xərcləri	6	(49,811)	(37,405)
Xalis faiz gəlirləri		86,032	70,139
Amortizasiya olunmuş dəyərle uçota alınan aktivlər üzrə kredit zərərləri üçün ehtiyatın qaytarılması	7	4,283	808
Kredit zərərləri üzrə ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri		90,315	70,947
Haqq və komissiya gəlirləri	9	15,176	14,140
Haqq və komissiya xərcləri	9	(11,396)	(11,192)
Xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir	8	5,558	4,439
Digər qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərləri		(467)	-
Törəmə maliyyə alətləri üzrə gəlir çıxılmaqla zərər	16	(4,511)	(3,277)
Sair gəlirlər	16	428	563
Xalis qeyri-faiz gəlirləri		4,788	4,673
Bank fəaliyyəti üzrə əməliyyat gəlirləri		95,103	75,620
Əməliyyat xərcləri	10	(57,996)	(44,527)
Davam edən fəaliyyət üzrə vergidən əvvəlki mənfəət		37,107	31,093
Mənfəət vergisi xərci	11	(8,039)	(6,682)
Davam edən fəaliyyət ilə bağlı dövr üzrə mənfəət		29,068	24,411
Dayandırılmış fəaliyyət			
Dayandırılmış fəaliyyət ilə bağlı dövr üzrə mənfəət		32	451
DÖVR ÜZRƏ MƏNFƏƏT		29,100	24,862
DÖVR ÜZRƏ CƏMI MƏCMU GƏLİR		29,100	24,862
Mənfəətin:			
- Baş müəssisənin səhmdarlarına aid olan hissəsi		29,098	24,791
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi		2	71
Dövr üzrə mənfəət		29,100	24,862
Cəmi məcmu gəlirin:			
- Baş müəssisənin səhmdarlarına aid olan hissəsi		29,098	24,791
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi		2	71
Dövr üzrə cəmi məcmu gəlir		29,100	24,862
Mənfəətin Baş müəssisənin səhmdarlarına aid olan hissəsi üçün səhm üzrə qazanc, əsas və azaldılmış (bir səhm üçün AZN ilə)		0.964	0.820

5-67-ci səhifələrdə təqdim edilən konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları 4 sentyabr 2025-ci il tarixində rəhbərlik tərəfindən təsdiqlənmiş və imzalanmışdır:

Tariyel İsmayilov
İdarə Heyətinin sədri



Cavid Rzayev
Maliyyə departamentinin direktoru

"Bank Respublika" ASC**Konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabat***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeyd	30 iyun 2025	31 dekabr 2024
AKTİVLƏR			
Pul vəsaitləri və onların ekvivalentləri	12	701,041	373,473
Digər banklardan alınacaq məbləğlər	13	178,120	155,279
Müştərilərə verilmiş kreditlər	14	1,522,011	1,456,128
Investisiya qiymətli kağızları	15	124,649	60,548
Törəmə maliyyə aktivləri	16	4,292	3,465
Əsas vəsaitlər və istifadə hüquqlu aktivlər	17	50,838	49,673
Qeyri-maddi aktivlər	17	3,033	3,231
Mülkiyyətə keçmiş girov	19	1,133	1,049
Sair maliyyə aktivləri	18	20,435	17,539
Sair aktivlər	18	8,708	8,086
Qudvil		-	467
Xaricolma qrupları		818	1,779
CƏMİ AKTİVLƏR		2,615,078	2,130,717
ÖHDƏLİKLƏR			
Kredit təşkilatları qarşısında öhdəliklər	20	51,622	20,121
Müştərilər qarşısında öhdəliklər	21	1,618,371	1,372,384
Sair borc öhdəlikləri	23	671,504	484,019
İcarə öhdəlikləri	17	5,612	5,951
Törəmə maliyyə öhdəlikləri	16	3,344	2,518
Sair maliyyə öhdəlikləri	26	14,934	6,745
Sair öhdəliklər	26	16,513	20,466
Cari mənfəət vergisi öhdəliyi		2,378	4,806
Buraxılmış istiqrazlar	24	8,536	-
Subordinasiya borc öhdəlikləri	22	28,851	37,409
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	11	1,278	388
Satış üçün saxlanılan xaricolma qrupları ilə birbaşa əlaqəli olan öhdəliklər		-	316
CƏMİ ÖHDƏLİKLƏR		2,422,943	1,955,123
KAPİTAL			
Nizamnamə kapitalı	27	73,961	73,961
Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat		10,682	10,682
Sair ehtiyatlar		2,441	2,441
Bölüşdürülməmiş mənfəət		104,232	87,692
Qrupun səhmdarlarına aid olan cəmi kapital		191,316	174,777
Nəzarət olunmayan iştirak payı		819	817
CƏMİ KAPİTAL		192,135	175,594
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		2,615,078	2,130,717

Tariyel İsmayilov
İdarə Heyətinin sədri



Cavid Rzayev
Maliyyə departamentinin direktoru

“Bank Respublika” ASC

Konsolidasiya edilmiş yığcam aralıq pul vəsaitlərinin hərəkəti haqqında hesabat

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

Qeyd	30 iyun 2025-ci il tarixində başa çatan altı ay	30 iyun 2024-cü il tarixində başa çatan altı ay
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Alınmış faizlər	134,522	106,640
Ödənilmiş faizlər	(26,003)	(24,846)
Alınmış haqq və komissiyalar	15,176	14,140
Ödənilmiş haqq və komissiyalar	(11,396)	(11,192)
Xarici valyutada mübadilə əməliyyatları üzrə zərər çıxılmaqla realizasiya olunmuş gəlir	5,665	3,844
İşçi heyəti üzrə ödənilmiş xərclər	(40,362)	(20,397)
Ödənilmiş inzibati xərclər	(15,592)	(10,484)
Xarici valyutada olan törəmə alətlərlə əməliyyatlar üzrə ödənişlər	(4,512)	(3,297)
Alınmış digər əməliyyat gəlirləri	348	249
Ödənilmiş mənfəət vergisi	(9,576)	(6,664)
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə daxil olan pul vəsaitlərinin hərəkəti	48,270	47,993
<i>Əməliyyat aktivlərində xalis (artım)/azalma</i>		
Digər banklardan alınacaq məbləğlər	(23,300)	(22,343)
Müştərilərə verilmiş kreditlər	(61,541)	(69,961)
Mülkiyyətə keçmiş girov	(84)	7
Sair aktivlər	(3,535)	(9,742)
<i>Əməliyyat öhdəliklərində artım/(azalma):</i>		
Kredit təşkilatları qarşısında öhdəliklər	30,774	38,729
Müştərilər qarşısında öhdəliklər	244,457	44,900
Sair öhdəliklər	4,840	(1,212)
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri – Davam edən fəaliyyət	239,881	28,371
Əməliyyat fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri – Dayandırılmış fəaliyyət	(292)	824
Əməliyyat fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri	239,589	29,195
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		
Əsas vəsaitlərin alınması	(3,635)	(1,569)
Qeyri-maddi aktivlərin alınması	(132)	(789)
Əsas vəsaitlərin satılmasından daxilolmalar	22	143
Nəzarət olunmayan iştirak payının alınması	-	(620)
Borc qiymətli kağızların alınması	(105,012)	(13,633)
Amortizasiya olunmuş dəyərle ölçülən borc qiymətli kağızların ödənilməsindən daxilolmalar	41,367	24,730
Borc qiymətli kağızlara investisiyalar üzrə alınmış faiz gəlirləri	2,371	446
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri – Davam edən fəaliyyət	(65,019)	8,708
İnvestisiya fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri – Dayandırılmış fəaliyyət	373	(483)
İnvestisiya fəaliyyəti üzrə (istifadə edilən)/daxil olan xalis pul vəsaitləri	(64,646)	8,225

"Bank Respublika" ASC

Konsolidasiya edilmiş yığcam aralıq pul vəsaitlərinin hərəkəti haqqında hesabat

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	30 iyun 2025-ci il tarixində başa çatan altı ay	30 iyun 2024-cü il tarixində başa çatan altı ay
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Sair borc öhdəlikləri üzrə daxilolmalar	25	501,635	110,123
Sair borc öhdəliklərinin ödənilməsi	25	(316,917)	(73,464)
Sair borc öhdəlikləri üzrə ödənilmiş faiz xərcləri	25	(16,880)	(9,247)
Subordinasiya borc öhdəlikləri üzrə daxilolmalar	25	-	3,400
Subordinasiya borc öhdəliklərinin ödənilməsi	25	(8,500)	-
Subordinasiya borc öhdəlikləri üzrə ödənilmiş faiz xərcləri	25	(1,717)	(1,582)
İcarə öhdəlikləri üzrə əsas borcun ödənilməsi	25	(714)	(883)
İstiqrazların emissiyasından daxilolmalar	25	8,500	-
Emissiya edilmiş istiqrazların ödənilməsi	25	-	(35,000)
Emissiya edilmiş istiqrazlar üzrə ödənilmiş faiz xərci	25	(181)	(1,488)
Ödənilmiş dividendlər	27	(12,558)	(10,415)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul vəsaitləri – Davam edən fəaliyyət		152,669	(18,556)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri – Dayandırılmış fəaliyyət		(17)	(77)
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan/(istifadə edilən) xalis pul		152,652	(18,633)
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım		327,594	18,787
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		(107)	660
Dövrün əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		373,473	593,360
Dövrün sonuna pul vəsaitləri və onların ekvivalentləri		700,960	612,807

Pul vəsaitləri və onların ekvivalentlərinin 81 min AZN (30 iyun 2024: 755 min AZN) məbləğində hissəsi törəmə müəssisəyə aiddir və xaricolma qrupunun tərkibində göstərilmişdir.

"Bank Respublika" ASC

Konsolidasiya edilmiş yığcam aralıq kapitalda dəyişikliklər haqqında hesabat

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	Qeyd	Baş müəssisənin səhmdarlarına aid olan hissə					Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
		Nizamnamə kapitalı	Binaların yenidən qiymətləndirilməsi üzrə ehtiyat	Sair ehtiyatlar	Bölüşdürülməmiş mənfəət	Cəmi		
1 yanvar 2024-cü il tarixinə qalıq		73,961	10,682	-	47,304	131,947	1,347	133,294
Dövr üzrə mənfəət		-	-	-	24,791	24,791	71	24,862
Dövr üzrə cəmi məcmu gəlir		-	-	-	24,791	24,792	71	24,862
Elan edilmiş və ödənilmiş dividendlər	27	-	-	-	(10,415)	(10,415)	-	(10,415)
Törəmə müəssisələrdə nəzarət olunmayan iştirak payının alınması		-	-	-	-	-	(620)	(620)
30 iyun 2024-cü il tarixinə qalıq		73,961	10,682	-	61,680	146,323	798	147,121
1 yanvar 2025-ci il tarixinə qalıq		73,961	10,682	2,441	87,692	174,776	817	175,593
Dövr üzrə mənfəət		-	-	-	29,098	29,098	2	29,100
Dövr üzrə cəmi məcmu gəlir		-	-	-	29,098	29,098	2	29,100
Elan edilmiş və ödənilmiş dividendlər	27	-	-	-	(12,558)	(12,558)	-	(12,558)
30 iyun 2025-ci il tarixinə qalıq		73,961	10,682	2,441	104,232	191,316	819	192,135

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

1 Giriş

Hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları "Bank Respublika" ASC-nin ("Bank") və onun törəmə müəssisəsinin (birlikdə "Qrup") yığcam aralıq maliyyə hesabatlarından ibarətdir.

Bank 1992-ci ildə Azərbaycan Respublikasında təsis edilmişdir. Bank 83 sayılı ümumi lisenziyaya əsasən fəaliyyət göstərir və fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı ("AMB") tərəfindən tənzimlənir.

Əsas fəaliyyət istiqaməti. Bankın əsas fəaliyyət istiqaməti kommersiya və fərdi bank xidmətlərinin göstərilməsindən ibarətdir. 30 iyun 2025-ci il tarixinə Bankın Azərbaycan Respublikasında 38 filialı var (31 dekabr 2024: 35 filial və bir şöbə).

Bankın hüquqi və faktiki ünvanı: Xaqani küçəsi 21, AZ 1000, Bakı, Azərbaycan Respublikası.

Bankın hazırda ləğv edilməkdə olan törəmə müəssisəsi haqqında məlumat aşağıda göstərilir:

Adı	Təsis edildiyi ölkə	Əsas fəaliyyəti	İştirak payı %	
			30 iyun 2025	30 iyun 2024
"Bakı Sığorta" ASC	Azərbaycan Respublikası	Sığorta	93.3	93.3

"Tural Sığorta" Açıq Səhmdar Cəmiyyəti 8 fevral 1994-cü ildə qeydiyyatda alınmış, daha sonra adı dəyişdirilərək "Bakı Sığorta" Açıq Səhmdar Cəmiyyəti adı ilə 28 avqust 2007-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyatdan keçirilmişdir. Şirkətin əsas fəaliyyəti qeyri-həyat sığortası üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 12 fevral 2004-cü il tarixli sığorta lisenziyasına əsasən fəaliyyət göstərmişdir.

2024-cü ildə Bankın rəhbərliyi "Bakı Sığorta" ASC-nin lisenziyasının ləğvindən sonra onun aktivlərinin satışı və öhdəliklərinin ödənilməsi yolu ilə bu törəmə müəssisənin likvidasiya planını icra etmişdir. 2024-cü il ərzində Şirkət bütün sığorta portfelini kənar sığorta şirkətinə ötürmüşdür. Törəmə müəssisənin qalan xalis aktivləri hazırda satış mərhələsindədir. 30 iyun 2025-ci il tarixinə likvidasiya prosesi hələ tamamlanmamışdır.

Dayandırılmış fəaliyyətin maliyyə nəticələri konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər haqqında hesabatda ayrıca təqdim edilmiş və xaricolma qrupunun aktivləri və öhdəlikləri konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda ayrıca göstərilmişdir.

Törəmə müəssisənin hüquqi və faktiki ünvanı: Şirkətin hüquqi və faktiki ünvanı aşağıdakı kimidir: Xaqani küçəsi 21, AZ 1000, Bakı, Azərbaycan Respublikası.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə Bankın səhmdar strukturu aşağıdakı kimi olmuşdur:

	2025, %	2024, %
Quliyev Natiq Saday oğlu	63.32	63.32
Quliyev Elçin Saday oğlu	18.46	18.46
Quliyev Namiq Saday oğlu	8.47	8.47
Rəhimov Şakir Xəyyam oğlu	5.45	5.45
SIDT (Sparkassen International Development Trust GmbH)	4.22	4.22
Digərləri	0.08	0.08
Cəmi	100	100

Qrupun son nəzarətedici tərəfi cənab Quliyev Natiq Saday oğludur.

2 Qrupun fəaliyyət mühiti

2025-ci ilin birinci yarısında Azərbaycan Respublikası effektiv fiskal və monetar siyasət hesabına sabit makroiqtisadi mühit qoruyub saxlamışdır.

Ölkə iqtisadiyyatında 1.5% artım müşahidə edilmişdir. Qeyri-neft-qaz sektoru 3.9% artaraq ÜDM-dəki payını 69.2%-ə yüksəltmişdir. Əsas kapitala yatırımlar 8.1 milyard AZN-ə çatmışdır ki, bunun da qeyri-neft sektorunda artımı 13.5% təşkil etmişdir. Xarici investisiyalar da pozitiv dinamika nümayiş etdirərək, əvvəlki ilə müqayisədə 30.6% artmışdır.

Qeyri-neft ixracı 9.9% artaraq 2025-ci ilin yanvar-iyun aylarında 1.8 milyard ABŞ dollarına çatmışdır. Bu artım kənd təsərrüfatı, ərzaq istehsalı və emal sənayesindəki inkişaf hesabına təmin edilmişdir. Bu tendensiya milli iqtisadiyyatın davamlı şaxələndirilməsini və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.

İnflyasiya Mərkəzi Bankın $4\pm 2\%$ hədəf diapazonu daxilində qalmışdır. İlin birinci yarısında orta illik inflyasiya 5–6% səviyyəsində olmuşdur. Azərbaycan manatı əsas valyutalara qarşı sabitliyini qorumuşdur ki, bu da güclü xarici balansla dəstəklənmişdir.

Bank sektoru hesabat dövründə genişlənməyə davam etmişdir. Bankın ümumi kredit portfeli 31 dekabr 2024-cü il tarixinə 1,480,504 min AZN-dən 30 iyun 2025-ci il tarixinə 1,542,762 min AZN-ə yüksələrək 4.2% artmışdır. Müştərilərə verilmiş xalis kreditlər 4.5% artaraq 1,522,011 min AZN-ə çatmışdır. Kredit artımı xüsusilə ipoteka kreditləri (+13.5%), kiçik və orta sahibkarlara verilmiş kreditlər (+5.0%) və istehlak kreditləri (+3.8%) seqmentlərində müşahidə olunmuşdur.

Hesabat dövründə Bankın depozit portfeli də möhkəmlənmişdir. Müştəri depozitləri 2024-cü ilin sonundakı 1,372,384 min AZN-dən 30 iyun 2025-ci il tarixinə 1,618,371 min AZN-ə yüksələrək 17.9% artmışdır.

Ümumilikdə, 2025-ci ilin birinci yarısı Azərbaycanın iqtisadi dayanıqlılığını təsdiq etmişdir. Davamlı qeyri-neft artımı, xarici investisiyaların genişlənməsi, sabit inflyasiya və inkişaf edən bank sektoru Bank üçün əlverişli fəaliyyət mühiti formalaşdırmışdır.

Cari hesabat dövründə əhəmiyyətli dəyişikliklər. Son illik hesabat dövrünün sonundan etibarən 30 iyun 2025-ci il tarixində başa çatan altı ay ərzində Qrupun maliyyə vəziyyətində və fəaliyyət nəticələrində əhəmiyyətli hadisə və/və ya dəyişiklik baş verməmişdir.

Geosiyasi, makroiqtisadi və normativ mühit Rəhbərlik tərəfindən əvvəlki illik hesabat dövrünün sonundan (31 dekabr 2024-cü il) etibarən sabit olaraq qiymətləndirilmişdir. Rəhbərlik hesab edir ki, əvvəlki illik hesabat dövrünün sonundan (31 dekabr 2024-cü il) etibarən mühüm uçot təxminləri və mühakimələr 30 iyun 2025-ci il tarixində başa çatan altı aylıq dövr üçün də uyğun olaraq qalır.

3 Mühüm uçot siyasəti prinsipləri

30 iyun 2025-ci il tarixində başa çatan altı aylıq dövr üçün hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları 34 №-li "Aralıq maliyyə hesabatlılığı" Beynəlxalq Mühəsibat Uçotu Standartına uyğun olaraq hazırlanmışdır.

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları illik maliyyə hesabatlarında açıqlanması tələb olunan bütün məlumatları əhatə etmir və Qrupun 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə Beynəlxalq Mühəsibat Uçotu Standartları Şurası (IASB) tərəfindən dərc edilmiş Beynəlxalq Maliyyə Hesabatı Standartlarına ("BMHS Uçotu Standartları") uyğun hazırlanmış konsolidasiya edilmiş illik maliyyə hesabatları ilə birlikdə nəzərdən keçirilməlidir.

Qrupun 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə illik konsolidasiya edilmiş maliyyə hesabatları ilə müqayisədə hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının hazırlanması zamanı eyni uçot siyasəti prinsipləri və hesablama üsulları tətbiq edilmişdir.

Aralıq dövr üzrə mənfəət vergisinin qiymətləndirilməsi. Aralıq dövr üzrə mənfəət vergisi xərci həmin dövrün vergidən əvvəlki mənfəətinə illik ümumi mənfəətə tətbiq olunacağı gözlənilən illik orta çəkili effektiv vergi dərəcəsini tətbiq etməklə hesablanır.

3 Mühüm uçot siyasəti prinsipləri (davamı)

Mühüm uçot təxminləri və mülahizələri. Qrupun tətbiq etdiyi uçot siyasəti ilə bağlı rəhbərliyin əhəmiyyətli mülahizələri və hazırkı yığcam aralıq konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot təxminlərindəki əsas qeyri-müəyyənlik mənbələri Qrupun BMHS Mühəsibət Uçotu Standartlarına uyğun olaraq hazırlanmış 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə illik konsolidasiya edilmiş maliyyə hesabatlarındakı mülahizələr və mənbələr ilə eynidir. Müşərilərə verilmiş kreditlər üzrə gözlənilən kredit zərərlərinin (GKZ) hesablanması istifadə olunan zaman çərçivəsi ilə bağlı dəyişiklik istisna olmaqla, 31 dekabr 2024-cü ilə müqayisədə əhəmiyyətli uçot təxminlərinin müəyyənləşdiyi əsaslarda hər hansı dəyişiklik baş verməmişdir. Əvvəllər GKZ-nin hesablanması istifadə olunan tarixi məlumatlar 2012-ci ilin yanvarından 2024-cü ilin sonunadək olan dövrü əhatə edirdi. Müşahidə dövrünün qısaldılması (indi bu dövr 2018-ci ilin yanvar ayından başlayır) ilə rəhbərlik nəticələrin etibarlılığına xələl gətirmədən, GKZ hesablamalarının düzgünlüyünü və uyğunluğunu artırmağı qarşıya məqsəd qoymuşdur. Daha yeni tarixi məlumatlara əsaslanmaqla, rəhbərlik GKZ modellərinin mövcud iqtisadi şəraiti və tendensiyaları əks etdirməsini və risklərin daha dəqiq qiymətləndirilməsini təmin etməyə çalışır.

Son dəyişikliklər retrospektiv qaydada tətbiq edilseydi, 31 dekabr 2024-cü il tarixində başa çatan dövr üzrə müştərilərə verilmiş kreditlər üzrə GKZ ümumilikdə 3,830 min AZN daha az olardı. Bu ümumi təsir mikrobiznes və KOB segmentləri üzrə müvafiq olaraq 4,649 min AZN və 1,703 min AZN azalmadan, istehlak, ipoteka və kredit kartları segmentləri üzrə isə müvafiq olaraq 1,633 min AZN, 878 min AZN və 11 min AZN artımdan formalaşır.

Təqdimat valyutası. Hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarındakı məbləğlər başqa valyuta göstərilmədiyi halda, Azərbaycan manatı ilə ("AZN") təqdim olunur.

Xarici valyutanın çevrilməsi. Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Bankın əməliyyat və təqdimat valyutası olan Azərbaycan manatı ilə ("AZN") təqdim edilir. Xarici valyutada aparılan əməliyyatlar ilk öncə əməliyyat tarixində qüvvədə olan valyuta məzənnəsindən istifadə etməklə funksional valyutada qeydə alınır. Xarici valyuta ilə olan monetar aktivlər və öhdəliklər hesabat tarixinə qüvvədə olan məzənnədən istifadə etməklə funksional valyutaya yenidən çevrilir. Xarici valyutada olan əməliyyatların çevrilməsindən yaranan bütün gəlirlər və zərərər konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda "Xarici valyuta əməliyyatları və xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərər çıxılmaqla gəlir" sətrində göstərilir. Xarici valyuta ilə olan və maya dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr ilkin əməliyyatların tarixlərinə mövcud olan məzənnə ilə çevrilir. Xarici valyutada olan və ədalətli dəyərle ölçülən qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnə ilə çevrilir.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə Bank hazırkı konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarının hazırlanması üçün aşağıdakı rəsmi xarici valyuta məzənnələrindən istifadə etmişdir:

	30 iyun 2025	31 dekabr 2024
1 ABŞ dolları	1.7000 AZN	1.7000 AZN
1 Avro	1.9944 AZN	1.7724 AZN

Konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda maddələrin likvidlik ardıcılığı ilə təqdimatı. Qrup konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda qısamüddətli və uzunmüddətli aktiv və öhdəlikləri ayrıca təqdim etmir. Bunun əvəzinə, aktivlər və öhdəliklər likvidlik ardıcılığı ilə təqdim edilir. Maliyyə alətlərinin gözlənilən ödəmə müddətləri üzrə təhlili Qeyd 29-da göstərilir. Qeyd 29-da təqdim olunan təhlilə daxil edilməyən maddələr üzrə hesabat tarixindən sonrakı on iki aya qədər və sonrakı dövrdə bərpası və ya ödənilməsi gözlənilən məbləğlərə dair məlumat aşağıdakı cədvəldə açıqlanır.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

3 Mühüm uçot siyasəti prinsipləri (davamı)

		30 iyun 2025			31 dekabr 2024		
		Ödənilməsi/bərpası gözlənilən məbləğlər			Ödənilməsi/bərpası gözlənilən məbləğlər		
Qeyd		Hesabat dövrünün bitməsindən sonra 12 ay ərzində	Hesabat dövrünün bitməsindən 12 ay sonra	Cəmi	Hesabat dövrünün bitməsindən sonra 12 ay ərzində	Hesabat dövrünün bitməsindən 12 ay sonra	Cəmi
AKTİVLƏR							
Əsas vəsaitlər	17	-	50,838	50,838	-	49,673	49,673
Qeyri-maddi aktivlər	17	-	3,033	3,033	-	3,231	3,231
Sair qeyri-maliyyə aktivləri	18	8,708	-	8,708	8,086	-	8,086
Mülkiyyətə keçmiş girov	19	1,133	-	1,133	1,049	-	1,049
Qudvil		-	-	-	-	467	467
Xaricolma qrupları		819	-	819	1,779	-	1,779
ÖHDƏLİKLƏR							
Cari mənfəət vergisi öhdəliyi		2,378	-	2,378	4,806	-	4,806
Sair qeyri-maliyyə öhdəlikləri	26	16,513	-	16,513	20,466	-	20,466
Təxirə salınmış mənfəət vergisi öhdəlikləri	11	-	1,278	1,278	-	388	388
Satış üçün saxlanılan xaricolma qrupları ilə birbaşa əlaqəli olan öhdəliklər		-	-	-	316	-	316

4 Yeni və ya yenidən işlənmiş standartların və onlara dair şərtlərin tətbiqi

Aşağıdakı yenidən işlənmiş standartlar 1 yanvar 2025-ci il tarixindən qüvvəyə minmişdir:

BMS 21-ə "Konvertasiya qabiliyyətinin olmaması" dəyişikliklər (15 avqust 2023-cü ildə dərc olunub və 1 yanvar 2025-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). 2023-cü ilin avqustunda IASB müəssisələrə iki valyuta arasında konvertasiya qabiliyyətini qiymətləndirməyə və konvertasiya qabiliyyəti olmadıqda spot məzənnəni təyin etməyə kömək göstərmək üçün BMS 21-ə dəyişikliklər etmişdir. Bu dəyişikliklər qiymətləndirmə tarixində müəyyən məqsəd üçün başqa valyutaya konvertasiya edilə bilməyən xarici valyutada əməliyyat həyata keçirən müəssisəyə təsir edir. BMS 21-ə dəyişikliklər spot məzənnənin qiymətləndirilməsi ilə bağlı tələblərin təfərrüatlarını açıqlamır. Əvəzində, həmin dəyişikliklər müəssisənin qiymətləndirmə tarixində spot məzənnəni təyin edə biləcəyi mexanizmi müəyyən edir. Yeni tələblər tətbiq edilərkən müqayisəli dövrün məlumatlarına düzəliş edilməsinə icazə verilmir. Təsirə məruz qalan məbləğlərin ilkin tətbiq tarixində təxmin edilən spot məzənnə ilə konvertasiyası, həmçinin bölüşdürülməmiş mənfəətə və ya məcmu məzənnə fərqləri üzrə ehtiyata düzəlişlərin edilməsi tələb olunur.

Yuxarıda qeyd edilən dəyişikliklərin tətbiqi Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

5 Yeni uçot qaydaları

1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün məcburi xarakter daşıyan və Qrup tərəfindən vaxtından əvvəl tətbiq edilməyən bəzi yeni standartlar və onlara dair şərhlər dərc olunmuşdur.

Maliyyə alətlərinin təsnifatına və qiymətləndirilməsinə dəyişikliklər - BMHS 9 və BMHS 7-yə dəyişikliklər (30 may 2024-cü ildə dərc olunub və 1 yanvar 2026-cı il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). 30 may 2024-cü il tarixində IASB tərəfindən BMHS 9-a və BMHS 7-yə aşağıdakı dəyişiklikləri edilmişdir:

- a) elektron pul köçürmələri sistemi vasitəsilə icra edilən müəyyən maliyyə öhdəlikləri üçün yeni istisna nəzərə alınmaqla, müəyyən maliyyə aktivlərinin və öhdəliklərinin tanınması və tanınmasının dayandırılması tarixlərini dəqiqləşdirmək;
- b) maliyyə aktivlərinin yalnız əsas borc və faiz ödənişlərindən (SPPI) ibarət olub-olmadığını qiymətləndirmək üçün əlavə qaydaları aydınlaşdırmaq və əlavə etmək;
- c) pul vəsaitlərinin hərəkətini dəyişdirməyə imkan verən müqavilə şərtləri olan müəyyən maliyyə alətləri üçün yeni açıqlamalar tətbiq etmək (məsələn, ətraf mühit, sosial və idarəetmə (ESG) məqsədlərinə nail olmaq ilə bağlı xüsusiyyətləri olan müəyyən alətlər);
- d) sair məcmu gəlirdə ədalətli dəyərle əks etdirilən kapital alətləri (FVOCI) üçün açıqlamaları yeniləmək.

BMHS 18 "Maliyyə hesabatlarında məlumatların təqdimatı və açıqlanması (9 aprel 2024-cü ildə dərc olunub və 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). 2024-cü ilin aprel ayında IASB maliyyə hesabatlarında məlumatların təqdimatı və açıqlanması, xüsusilə mənfəət və ya zərər hesabatında dəyişikliklərə yönəlmiş yeni standart olan BMHS 18-i dərc etmişdir. BMHS 18 aşağıdakılarla bağlı əsas yeni anlayışlar təqdim edir.

- mənfəət və ya zərər haqqında hesabatın strukturu;
- maliyyə hesabatlarından kənarda təqdim olunan müəyyən mənfəət və ya zərər göstəriciləri (yeni, rəhbərlik tərəfindən müəyyən edilmiş fəaliyyət göstəriciləri) üçün tələb olunan açıqlamalar; və
- ümumilikdə ilkin maliyyə hesabatlarına və qeydlərə tətbiq edilən aqreqasiya və disaqreqasiya üzrə təkmilləşdirmə prinsipləri.

BMHS 18 məhdud dəyişikliklərlə bir çox mövcud prinsipləri saxlayaraq, BMS 1-i əvəz edəcək. Bu standart maliyyə hesabatlarında maddələrin tanınmasına və ya ölçülməsinə təsir etməyəcək, lakin müəssisələrin hesabatda göstərdiyi "əməliyyat mənfəəti və ya zərəri" maddəsini dəyişdirə bilər. Yeni standart 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün qüvvəyə minir və müqayisəli dövrün məlumatlarına da tətbiq ediləcək.

BMHS 19 "İctimaiyyət qarşısında hesabatlılıq öhdəliyi olmayan törəmə müəssisələr": Məlumat açıqlamaları (9 may 2024-cü ildə dərc olunub və 1 yanvar 2027-ci il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). IASB törəmə müəssisələr üçün yeni BMHS Mühasibat Uçotu Standartı dərc etmişdir. BMHS 19 şərtlərə cavab verən törəmə müəssisələrə məlumat açıqlamalarının həcmi azaltmaqla BMHS Mühasibat Uçotu Standartlarını tətbiq etməyə icazə verir. BMHS 19-un tətbiqi törəmə müəssisələrin maliyyə hesabatlarının istifadəçiləri üçün məlumatların faydalılığını saxlamaqla, maliyyə hesabatlarının hazırlanması xərclərini azaldacaq.

Maliyyə hesabatlarının hazırlanması üçün BMHS Mühasibat Uçotu Standartlarını tətbiq edən törəmə müəssisələr öz maliyyə hesabatlarının istifadəçilərinin ehtiyaclarına proporsional ola bilməyən məlumatlar təqdim edirlər. BMHS 19 aşağıdakılar vasitəsilə bu problemlərin aradan qaldırılmasını təmin edəcək.

- törəmə müəssisələrə həm ana şirkətin, həm də özlərinin maliyyə hesabatlarının istifadəçilərinin ehtiyaclarını təmin etmək imkanı yaratmaq üçün vahid mühasibat uçotunun tətbiqi;
- məlumatların açıqlanması tələblərinin azaldılması – BMHS 19 maliyyə hesabatlarının istifadəçilərinin ehtiyaclarına daha uyğun olan məlumatları açıqlamağa imkan verəcək.

5 Yeni uçot qaydaları (davamı)

BMHS 9 və BMHS 7-yə dəyişikliklər - Bərpa olunan enerjinin tədarükü müqavilələri (18 dekabr 2024-cü ildə dərc olunub və 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minir). IASB tərəfindən dərc edilmiş bu dəyişikliklər adətən enerji alqı-satqı müqaviləsi (PPA) kimi strukturlaşdırılan bərpa olunan enerjinin tədarükü müqavilələrinin maliyyə təsirlərinin hesabatlarda daha dəqiq əks etdirilməsində şirkətlərə kömək etmək məqsədi daşıyır. Mövcud uçot tələbləri bu müqavilələrin müəssisənin fəaliyyətinə təsirini lazımi səviyyədə əks etdirməyə bilər. Müəssisələrə bu müqavilələri öz maliyyə hesabatlarında daha yaxşı əks etdirmək imkanı vermək üçün IASB tərəfindən BMHS 9, Maliyyə Alətləri və BMHS 7, Maliyyə Alətləri: Açıqlamalar standartlarına xüsusi dəyişikliklər edilmişdir. Bu dəyişikliklər aşağıdakıları əhatə edir: (a) 'şəxsi istifadə' tələblərinin tətbiqini aydınlaşdırmaq; (b) bu müqavilələr hedcinq aləti kimi istifadə olunduqda, bəzi hedcinq uçotu tələblərini yumşaltmaq; və (c) investidlərə bu müqavilələrin müəssisənin maliyyə nəticələrinə və pul axınlarına təsirini anlamağa kömək etmək üçün yeni açıqlama tələbləri təqdim etmək.

BMHS Uçotu Standartlarına illik təkmilləşdirmələr (2024-cü ilin iyul ayında dərc olunub və 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minir). BMHS 1-ə edilmiş dəyişikliyə əsasən BMHS Uçotu Standartlarına keçid zamanı hedcinq uçotu üçün "şərtlər" əvəzinə, "şərtlərə cavab verən meyarlara" uyğun gəlmədikdə hedcinq dayandırılmalıdır. Bu dəyişikliyin məqsədi BMHS 1-dəki ifadələr ilə BMHS 9-da nəzərdə tutulan hedcinq uçotu tələbləri arasındakı uyğunsuzluqdan yaranan biləcək çətinliyi aradan qaldırmaqdır. BMHS 7, ədalətli dəyərin qiymətləndirilməsi zamanı "əhəmiyyətli müşahidə olunmayan ilkin məlumatların" nəzərə alınb-alınmaması da daxil olmaqla, müəssisənin davamlı olaraq iştirak etdiyi maliyyə aktivlərinin tanınmasının dayandırılması zamanı yaranan hər hansı gəlir və ya zərərin açıqlanmasını tələb edir. Bu yeni ifadə BMHS 13-ə uyğunlaşdırılaraq "müşahidə edilə bilən bazar məlumatlarına əsaslanmayan əhəmiyyətli məlumatlara" istinadı əvəz etmişdir. Bundan əlavə, BMHS 7-nin tətbiqi qaydalarında bəzi nümunələr aydınlaşdırılmış və bu nümunələrin BMHS 7-də istinad edilən bütün tələbləri tamamilə əks etdirmədiyinə dair mətn əlavə edilmişdir. BMHS 16-ya edilmiş dəyişikliyə əsasən icarəyə götürən icarə öhdəliyinin BMHS 9-a uyğun olaraq yerinə yetirildiyini müəyyən etdikdə, yaranmış gəlir və ya zərəri mənfəət və ya zərərdə tanımaq üçün BMHS 9-dakı qaydaları tətbiq etməlidir. Bu dəqiqləşdirmə müəssisənin həmin dəyişikliyi ilk dəfə tətbiq etdiyi illik hesabat dövrünün əvvəlində və ya ondan sonra yerinə yetirilmiş icarə öhdəliklərinə şamil edilir. BMHS 9 və BMHS 15 arasındakı uyğunsuzluğu aradan qaldırmaq üçün ticarət debitor borcları indi ilkin olaraq "öz əməliyyat qiyməti (BMHS 15-də müəyyən edildiyi kimi)" ilə deyil, "BMHS 15 tətbiq edilməklə müəyyən edilmiş məbləğdə" tanınmalıdır. BMHS 10 müəssisənin "de-fakto agent" hesab edildiyi vəziyyətlərdə daha az qəti ifadələrdən istifadə etməsi və BMHS 10, B74-cü maddədə qeyd olunan münasibətin tərəfin de-fakto agent kimi çıxış edib-etmədiyini müəyyən etmək üçün mülahizə tələb etdiyi bir hal olduğunu aydınlaşdırmaq üçün dəyişdirilmişdir. BMS 7-yə edilmiş düzəlişə əsasən IASB-nin 2008-ci ilin may ayında "Törəmə, birgə və ya asılı müəssisələrə investisiya qoyuluşunun dəyəri" ilə bağlı dərc etdiyi dəyişiklikdən sonra BMHS Uçotu Standartlarından çıxarılan "xərc metodu"na istinadlar silinmişdir.

Yuxarıda başqa cür nəzərdə tutulmadığı hallarda, yeni standartlar və şərhlərin Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsiri gözlənilmir.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

6 Xalis faiz gəlirləri

	30 iyun 2025	30 iyun 2024
Effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri		
Müştərilərə verilmiş kreditlər	123,995	92,654
Pul vəsaitləri və onların ekvivalentləri	8,546	12,724
Amortizasiya olunmuş dəyərle ölçülən investisiya qiymətli kağızları	2,643	1,472
Digər banklardan alınacaq məbləğlər	659	299
Sair faiz gəlirləri	-	396
Cəmi effektiv faiz metodu ilə hesablanmış faiz gəlirləri	135,843	107,544
Faiz xərcləri		
Müştərilər qarşısında öhdəliklər	(27,001)	(24,151)
Sair borc öhdəlikləri	(19,292)	(9,371)
Subordinasiya borc öhdəlikləri	(1,656)	(1,676)
Kredit təşkilatları qarşısında öhdəliklər	(1,362)	(570)
İcarə öhdəlikləri	(283)	(868)
Buraxılmış istiqrazlar	(217)	(769)
Cəmi faiz xərcləri	(49,811)	(37,405)
Xalis faiz gəliri və oxşar gəlirlər	86,032	70,139

7 Faiz qazandıran aktivlər üzrə gözlənilən kredit zərərləri

Konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda tanınan faiz qazandıran aktivlər üzrə gözlənilən kredit zərərləri aşağıdakılardan ibarət olmuşdur:

	30 iyun 2025	30 iyun 2024
GKZ ehtiyatının (yaradılması)/qaytarılması:		
- Müştərilərə verilmiş kreditlər	5,697	518
- Amortizasiya olunmuş dəyərle ölçülən investisiya qiymətli kağızları	(318)	(20)
- Digər banklardan alınacaq məbləğlər	(492)	22
- Digər	(604)	288
Faiz qazandıran aktivlər üzrə GKZ ehtiyatının qaytarılması, xalis	4,283	808

Müştərilərə verilmiş kreditlər üzrə xalis GKZ ehtiyatının qaytarılması haqqında məlumat aşağıdakı cədvəldə göstərilir:

	30 iyun 2025	30 iyun 2024
Müştərilərə verilmiş kreditlər üzrə dəyərsizləşmə zərərinin qaytarılması/(yaradılması)	3,926	(2,419)
Silinmiş kreditlərin bərpası	1,771	2,937
Müştərilərə verilmiş kreditlər üzrə GKZ, xalis	5,697	518

2025-ci il ərzində rəhbərlik GKZ hesablamalarında məlumatların düzgünlüyünü və uyğunluğunu artırmaq məqsədilə bu hesablamalarda istifadə olunan müşahidə müddətini (əvvəllər bu müddət 2012-ci ilin yanvarından başlanırdı) altı il qısaltmışdır (Qeyd 3).

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***8 Xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir**

	30 iyun 2025	30 iyun 2024
Xarici valyuta ticarəti üzrə gəlir	9,307	4,721
Xarici valyuta ticarəti üzrə zərər	(3,641)	(350)
Məzənnə fərqləri üzrə gəlir çıxılmaqla zərər	(108)	68
Cəmi xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir	5,558	4,439

9 Haqq və komissiya gəlirləri və xərcləri

	30 iyun 2025	30 iyun 2024
Haqq və komissiya gəlirləri		
<i>FVTPL-də ölçülən maliyyə alətlərinə aid olmayan haqq və komissiya gəlirləri:</i>		
Plastik kart xidmətləri	7,702	7,205
Hesablaşmalar	3,269	3,453
Nağd pul əməliyyatları	1,266	1,484
Zəmanət məktubları	1,293	343
Fidusiar fəaliyyət	293	450
Digər əməliyyatlar	1,353	1,205
Cəmi haqq və komissiya gəlirləri	15,176	14,140
Haqq və komissiya xərcləri		
<i>FVTPL-də ölçülən maliyyə alətlərinə aid olmayan haqq və komissiya xərcləri:</i>		
Plastik kart xidmətləri	6,555	6,266
Ödəniş sistemləri	2,324	2,813
Hesablaşmalar	1,645	1,259
Nağd pul əməliyyatları	497	460
Digər əməliyyatlar	375	394
Cəmi haqq və komissiya xərcləri	11,396	11,192
Xalis haqq və komissiya gəlirləri	3,780	2,948

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

10 Əməliyyat xərcləri

	30 iyun 2025	30 iyun 2024
İşçi heyəti ilə bağlı xərclər	34,133	26,327
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar	5,141	4,123
Sponsorluq haqları	3,715	707
Əsas vəsaitlər və istifadə hüquqlu aktivlər üzrə amortizasiya xərcləri	2,930	2,301
Peşəkar xidmət haqları	2,235	1,654
Əmanətlərin Sığortalanması Fonduna ödənilmiş təqvim haqları	1,802	2,193
Proqram təminatı xərcləri	1,279	832
Rabitə xərcləri	1,128	1,301
Reklam və marketinq xərcləri	848	1,079
Mənfəət vergisindən başqa digər vergilər	780	804
Ofis təchizatı xərcləri	713	752
Nəqliyyat və ezamiyyə xərcləri	574	319
Mühafizə xidməti xərcləri	504	492
Amortizasiya xərcləri	331	346
Təmir və texniki xidmət xərcləri	284	305
İcarə xərcləri (qısamüddətli və azqiymətli əşyalar)	117	115
Digər əməliyyat xərcləri	1,482	877
Cəmi əməliyyat xərcləri	57,996	44,527

30 iyun 2025-ci il tarixində başa çatan dövr üzrə Qrupun konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları və 31 dekabr 2025-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının audit yoxlaması üçün xidmət haqqı ƏDV çıxılmaqla 357 min AZN (30 iyun 2024 və 31 dekabr 2024: ƏDV çıxılmaqla 323 min AZN) təşkil edir. 30 iyun 2025-ci il tarixində başa çatan altı aylıq dövr ərzində göstərilmiş qeyri-audit xidmətləri üzrə xidmət haqqı isə ƏDV çıxılmaqla 36 min AZN (30 iyun 2024: ƏDV çıxılmaqla 36 min AZN) olmuşdur.

11 Mənfəət vergisi

	30 iyun 2025	30 iyun 2024
Cari mənfəət vergisi xərci	(7,149)	(6,229)
Təxirə salınmış mənfəət vergisi xərci	(890)	(453)
Dövr üzrə mənfəət vergisi xərci	(8,039)	(6,682)

2025-ci ildə cari və təxirə salınmış vergi üçün müvafiq vergi dərəcəsi 20% təşkil edir (2024: 20%).

	30 iyun 2025	30 iyun 2024
Davam edən fəaliyyət üzrə vergidən əvvəlki mənfəət	37,107	31,093
Qanunvericiliklə müəyyən edilmiş dərəcə ilə hesablanmalı olan mənfəət vergisi xərci	(7,421)	(6,219)
Vergi məqsədləri üçün gəlirdən çıxılmayan xərclərin və ya vergiyə cəlb edilməyən gəlirlərin vergi effekti:		
- Gəlirdən çıxılmayan xərclər	(564)	(283)
- Digər	(54)	(180)
Dövr üzrə mənfəət vergisi xərci	(8,039)	(6,682)

Gəlirdən çıxılmayan xərclərin əsas hissəsini ödənilmiş mükafatlar təşkil edir ki, bu da vergi qanunvericiliyində müəyyən edilmiş normativ limitlərdən yuxarıdır.

11 Mənfəət vergisi (davamı)

Təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Təxirə salınmış vergi aktivləri və vergi öhdəlikləri konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda aktiv və öhdəliklərin BMHS Uçotu Standartlarına əsasən balans dəyərləri ilə vergi uçotu məqsədləri üçün müəyyən edilən dəyərləri arasındakı müvəqqəti fərqlərdən yaranan mənfəət vergisi gəliri və xərclərini əks etdirir və bu haqda yerli vergi qanunvericiliyinə əsasən hesabat verilir.

30 iyun 2025-ci il tarixində başa çatan dövr ərzində müvəqqəti fərqlərdə dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2025-ci il tarixinə qalıq	Mənfəət və ya zərər gəlir/(xərc) kimi tanınmışdır	30 iyun 2025-ci il tarixinə qalıq
Vergi bazasını azaldan/(artıran) müvəqqəti fərqlərin vergi effekti			
Müştərilərə verilmiş kreditlər üzrə kredit zərərləri üçün ehtiyat ayırmaları	2,421	(1,244)	1,177
Kredit təşkilatlarından alınacaq məbləğlər üzrə kredit zərərləri üçün ehtiyat ayırmaları	(42)	31	(11)
Amortizasiya olunmuş dəyərlə ölçülən qiymətli kağızlar üzrə kredit zərərləri üçün ehtiyat ayırmaları	(30)	130	100
Qiymətli kağızların FVOCI kateqoriyasında ədalətli dəyərlə yenidən qiymətləndirilməsi	(488)	-	(488)
Törəmə maliyyə alətlərinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi	(189)	(1)	(190)
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası	(1,191)	(209)	(1,400)
Binaların yenidən qiymətləndirilməsi	(751)	11	(740)
İstifadə hüquqlu aktivlər	(920)	173	(747)
Sair aktivlər	(323)	(140)	(463)
İcarə öhdəlikləri	1,190	(68)	1,122
Digər öhdəliklər	(65)	427	362
Təxirə salınmış xalis vergi öhdəliyi	(388)	(890)	(1,278)
Tanınmış təxirə salınmış vergi aktivləri	3,611	(850)	2,761
Tanınmış təxirə salınmış vergi öhdəliyi	(3,999)	(40)	(4,039)
Təxirə salınmış xalis vergi öhdəliyi	(388)	(890)	(1,278)

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***11 Mənfəət vergisi (davamı)**

31 dekabr 2024-cü il tarixində başa çatan il ərzində müvəqqəti fərqlərdə dəyişikliklər aşağıda təqdim olunur:

	1 yanvar 2024-cü il tarixinə qalıq	Mənfəət və ya zərərdə gəlir/(xərc) kimi tanınmışdır	Sair məcmu gəlirdə gəlir/(xərc) kimi tanınmışdır	Xaricolma qrupuna köçürmə	31 dekabr 2024-cü il tarixinə qalıq
Vergi bazasını azaldan/(artıran) müvəqqəti fərqlərin vergi effekti					
Müştərilərə verilmiş kreditlər üzrə kredit zərərləri üçün ehtiyat ayırması	2,464	(43)	-	-	2,421
Kredit təşkilatlarından alınancaq məbləğlər üzrə kredit zərərləri üçün ehtiyat ayırması	(33)	(9)	-	-	(42)
Amortizasiya olunmuş dəyərle ölçülən qiymətli kağızlar üzrə kredit zərərləri üçün ehtiyat ayırması	(30)	-	-	-	(30)
Qiymətli kağızların FVOCI kateqoriyasında ədalətli dəyərle yenidən qiymətləndirilməsi	-	-	(488)	-	(488)
Törəmə maliyyə alətlərinin ədalətli dəyərle yenidən qiymətləndirilməsi	(176)	(13)	-	-	(189)
Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası	(719)	(472)	-	-	(1,191)
Binaların yenidən qiymətləndirilməsi	(762)	11	-	-	(751)
İstifadə hüquqlu aktivlər	(700)	(220)	-	-	(920)
Sair aktivlər	171	(494)	-	-	(323)
Kredit təşkilatları qarşısında öhdəliklər	(116)	116	-	-	-
Sair borc öhdəlikləri	41	(41)	-	-	-
İcarə öhdəlikləri	771	419	-	-	1,190
Sığorta ehtiyatları	(62)	-	-	62	-
Digər öhdəliklər	112	(177)	-	-	(65)
Təxirə salınmış xalis vergi aktivləri	961	(923)	(488)	62	(388)
Tanınmış təxirə salınmış vergi aktivləri	3,559	(10)	-	62	3,611
Tanınmış təxirə salınmış vergi öhdəliyi	(2,598)	(913)	(488)	-	(3,999)
Təxirə salınmış xalis vergi aktivləri	961	(923)	(488)	62	(388)

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

12 Pul vəsaitləri və onların ekvivalentləri

	30 iyun 2025	31 dekabr 2024
Pul vəsaitləri		
Kassa	63,930	52,251
AMB-dəki nostro hesablar	78,054	146,279
Digər banklardakı nostro hesablar və overnayt depozitlər	379,781	139,459
Cəmi pul vəsaitləri	521,765	337,989
Pul vəsaitlərinin ekvivalentləri		
AMB-dəki qısamüddətli depozitlər	120,168	-
Rezident banklardakı qısamüddətli depozitlər	55,333	22,217
Qeyri-rezident banklardakı qısamüddətli depozitlər	3,775	13,267
Cəmi pul vəsaitlərinin ekvivalentləri	179,276	35,484
Cəmi pul vəsaitləri və onların ekvivalentləri	701,041	373,473

30 iyun 2025-ci il tarixinə Qrupun 4 bankda - AMB və üç kommersiya bankında (31 dekabr 2024: 2 bank) yerləşdiriyi pul vəsaitlərinin qalığı onun məcmu kapitalının 10%-dən artıq olmuşdur. 30 iyun 2025-ci il tarixinə bu vəsaitlər 609,537 min AZN (31 dekabr 2024: 280,730 min AZN) təşkil etmişdir.

30 iyun 2025-ci il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dərəcələrinə görə təhlili aşağıdakı cədvəldə göstərilir.

	AMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla	Müxbir hesablar və overnayt depozitlər	Cəmi
- Ən yüksək dərəcə	198,222	380,192	578,414
- Yüksək dərəcə	-	58,583	58,583
- Defolt	-	112	112
Cəmi pul vəsaitləri və onların ekvivalentləri, kassa istisna olmaqla	198,222	438,889	637,111

31 dekabr 2024-cü il tarixinə pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit riskinin ödəmə qabiliyyəti dərəcələrinə görə təhlili aşağıdakı cədvəldə göstərilir.

	AMB-dəki qalıqlar, məcburi ehtiyatlar çıxılmaqla	Müxbir hesablar və overnayt depozitlər	Cəmi
- Ən yüksək dərəcə	-	146,992	146,992
- Yüksək dərəcə	146,279	26,936	173,215
- Defolt	-	1,015	1,015
Cəmi pul vəsaitləri və onların ekvivalentləri, kassa istisna olmaqla	146,279	174,943	321,222

GKZ-nin qiymətləndirilməsi məqsədilə, 30 iyun 2025-ci il tarixinə 112 min AZN (31 dekabr 2024: 1,015 min AZN) məbləğində pul vəsaitləri və onların ekvivalentləri 2-ci Mərhələyə aid edilmişdir. Qalan bütün məbləğlər 1-ci Mərhələdə göstərilmişdir. Bu qalıqlar üzrə GKZ məbləğinin əhəmiyyətli olmadığını nəzərə alaraq, Qrup pul vəsaitləri və onların ekvivalentləri üzrə kredit zərərləri üçün ehtiyatı tanımamışdır.

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***13 Digər banklardan alınacaq məbləğlər**

	30 iyun 2025	31 dekabr 2024
AMB-dəki məcburi ehtiyatlar	143,710	140,784
Digər banklarda ilkin ödəmə müddəti üç aydan çox olan depozitlər	20,041	-
Bloklaşdırılmış hesablar	15,090	14,725
Digər banklardan alınacaq məbləğlər, ümumi	178,841	155,509
Zərər üzrə ehtiyat ayırmaları	(721)	(230)
Zərər üzrə ehtiyat ayırmaları çıxılmaqla, digər banklardan alınacaq məbləğlər	178,120	155,279

Bank AMB-də müştərilərdən müvafiq olaraq milli və xarici valyutada cəlb etdiyi depozitlərin əvvəlki ay üzrə orta qalıqlarının 10% və 12% (31 dekabr 2024: 10% və 12%) səviyyəsində faiz hesablanmayan depozit (məcburi ehtiyat) saxlamalıdır.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə 2 müştərinin (31 dekabr 2024: 6 müştəri) müvafiq olaraq 2,356 min AZN və 2,689 min AZN ekvivalentində depozitləri Qrupun zəmanətləri üzrə təminat kimi bloklaşdırılmışdır.

30 iyun 2025-ci il tarixinə Qrupun 12,224 min AZN məbləğində depoziti (31 dekabr 2024: 11,526 min AZN) Qrupun svop müqavilələri üzrə təminat kimi bloklaşdırılmışdır.

30 iyun 2025-ci il tarixinə bir bankda yerləşdirilmiş 510 min AZN ekvivalentində depozit (31 dekabr 2024: bir bankda yerləşdirilmiş 510 min AZN ekvivalentində depozit) Qrupun forvard müqavilələri üzrə təminat kimi bloklaşdırılmışdır.

Aşağıdakı cədvəldə 30 iyun 2025-ci il tarixinə kredit riski səviyyələri əsasında digər banklardan alınacaq məbləğlərin kredit keyfiyyətinə görə təhlili, eləcə də GKZ-nin qiymətləndirilməsi məqsədilə onların üç mərhələ üzrə açıqlanması göstərilir.

	Mərhələ 1 (12-aylıq GKZ)			Cəmi
	AMB-dəki məcburi ehtiyatlar	Digər banklarda ilkin ödəmə müddəti üç aydan çox olan depozitlər	Bloklaşdırılmış hesablar	
Digər banklardakı depozitlər				
- Ən yüksək dərəcə	143,710	-	8,506	152,216
- Yüksək dərəcə	-	20,041	-	20,041
- Xüsusi monitoring tələb edir	-	-	6,584	6,584
Ümumi balans dəyəri	143,710	20,041	15,090	178,841
Kredit zərərləri üzrə ehtiyat ayırmaları	(14)	(198)	(509)	(721)
Balans dəyəri	143,696	19,844	14,580	178,120

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

13 Digər banklardan alınacaq məbləğlər (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə kredit riski səviyyələri əsasında digər banklardan alınacaq məbləğlərin kredit keyfiyyətinə görə təhlili, eləcə də GKZ-nin qiymətləndirilməsi məqsədilə onların üç mərhələ üzrə açıqlanması göstərilir.

	Mərhələ 1 (12-aylıq GKZ)		Cəmi
	AMB-dəki məcburi ehtiyatlar	Bloklaşdırılmış hesablar	
Digər banklardakı depozitlər			
- Yüksək dərəcə	140,784	6,590	147,374
- Xüsusi monitoring tələb edir	-	8,135	8,135
Ümumi balans dəyəri	140,784	14,725	155,509
Kredit zərərləri üzrə ehtiyat ayırmaları	-	(230)	(230)
Balans dəyəri	140,784	14,495	155,279

14 Müştərilərə verilmiş kreditlər

	30 iyun 2025	31 dekabr 2024
Mikro kreditlər	577,496	536,021
Kiçik və orta sahibkarlara verilmiş kreditlər	546,608	549,973
İstehlak kreditləri	306,300	295,066
İpoteka kreditləri	111,259	98,002
Kredit kartları	1,099	1,442
Müştərilərə verilmiş ümumi kreditlər	1,542,762	1,480,504
Zərər üzrə ehtiyat ayırmaları	(20,751)	(24,376)
Müştərilərə verilmiş xalis kreditlər	1,522,011	1,456,128

Hesabat dövrünün əvvəli və sonu ilə müqayisəli dövrlər arasındakı müddətdə müştərilərə verilmiş amortizasiya olunmuş dəyərlə ölçülən kreditlərin ümumi balans dəyərində və kredit zərərləri üzrə ehtiyatda dəyişikliklər aşağıdakı cədvəldə göstərilir:

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

14 Müştərilərə verilmiş kreditlər (davamı)

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	1,352,529	110,801	17,174	1,480,504
Yeni yaradılmış və ya alınmış aktivlər	807,063	-	-	807,063
Dövr ərzində tanınması dayandırılmış	(709,704)	(28,929)	(6,001)	(744,634)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(45,043)	45,043	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(7,159)	(3,424)	10,583	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	96,471	(94,121)	(2,350)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	755	(755)	-
Silinmələr	-	-	(171)	(171)
30 iyun 2025-ci il tarixinə qalıq	1,494,157	30,125	18,480	1,542,762

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə GKZ	(9,199)	(8,404)	(6,773)	(24,376)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(3,252)	-	-	(3,252)
Dövr ərzində tanınması dayandırılmış	1,377	1,492	2,119	4,988
GKZ-nin qiymətləndirilməsi modeli üzrə				
fərziyyələrdə dəyişikliklər	1,840	46	(559)	1,327
İl ərzində silinmiş kreditlər üzrə hesablanmış				
əlavə GKZ ehtiyatı	-	-	(63)	(63)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	252	(844)	-	(592)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	20	152	(3,486)	(3,314)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(497)	4,553	565	4,621
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(34)	276	242
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat	(260)	5,365	(1,148)	3,957
ayırmalarına təsir edən dəyişikliklər				
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	171	171
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(503)	(503)
30 iyun 2025-ci il tarixinə qalıq	(9,459)	(3,039)	(8,253)	(20,751)

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

14 Müştərilərə verilmiş kreditlər (davamı)

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	1,055,504	100,217	16,737	1,172,458
Yeni yaradılmış və ya alınmış aktivlər	1,699,868	-	-	1,699,868
Dövr ərzində tanınması dayandırılmış	(1,272,056)	(111,879)	(3,857)	(1,387,792)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(145,261)	145,261	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(9,030)	(2,270)	11,300	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	23,504	(20,899)	(2,605)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	371	(371)	-
Sililmələr	-	-	(4,030)	(4,030)
31 dekabr 2024-cü il tarixinə qalıq	1,352,529	110,801	17,174	1,480,504

	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ	(7,884)	(6,544)	(7,830)	(22,258)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(14,135)	-	-	(14,135)
Dövr ərzində tanınması dayandırılmış	4,520	2,016	1,765	8,301
GKZ-nin qiymətləndirilməsi modeli üzrə				
fərziyyələrdə dəyişikliklər	1,568	2,197	274	4,039
II ərzində silinmiş kreditlər üzrə hesablanmış				
əlavə GKZ ehtiyatı	(226)	(445)	(608)	(1,279)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	5,357	(6,461)	-	(1,104)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	1,628	116	(3,529)	(1,785)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(27)	720	748	1,441
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(3)	155	152
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat	(1,315)	(1,860)	(1,195)	(4,370)
ayırmalarına təsir edən dəyişikliklər				

Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:

Sililmələr	-	-	4,030	4,030
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(678)	(678)
Digər dəyişikliklər	-	-	(1,100)	(1,100)

31 dekabr 2024-cü il tarixinə qalıq	(9,199)	(8,404)	(6,773)	(24,376)
--	----------------	----------------	----------------	-----------------

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

Mikro kreditlər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	444,310	85,049	6,662	536,021
Yeni yaradılmış və ya alınmış aktivlər	309,324	-	-	309,324
Dövr ərzində tanınması dayandırılmış	(284,191)	(12,526)	(1,945)	(298,662)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(15,632)	15,632	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(3,353)	(1,898)	5,251	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	77,758	(76,880)	(878)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	404	(404)	-
Silinmələr	-	-	(75)	(931)
30 iyun 2025-ci il tarixinə qalıq	528,216	9,781	8,611	546,608

Mikro kreditlər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə GKZ	(2,042)	(6,982)	(2,367)	(11,391)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(1,771)	-	-	(1,771)
Dövr ərzində tanınması dayandırılmış	8	716	156	880
GKZ-nin qiymətləndirilməsi modeli üzrə				
fərziyyələrdə dəyişikliklər	849	96	(99)	846
II ərzində silinmiş kreditlər üzrə hesablanmış				
əlavə GKZ ehtiyatı	-	-	(34)	(34)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	83	(184)	-	(101)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	12	107	(2,006)	(1,887)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(457)	4,369	224	4,136
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(16)	154	138
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat	(1,276)	5,088	(1,605)	2,207
ayırmalarına təsir edən dəyişikliklər				
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	75	75
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(268)	(268)
30 iyun 2025-ci il tarixinə qalıq	(3,318)	(1,894)	(4,165)	(9,377)

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

Mikro kreditlər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	361,359	80,826	4,059	446,244
Yeni yaradılmış və ya alınmış aktivlər	640,414	-	-	640,414
Dövr ərzində tanınması dayandırılmış	(471,121)	(77,435)	(1,150)	(549,706)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(93,938)	93,938	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(4,219)	(1,083)	5,302	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	11,815	(11,347)	(468)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	150	(150)	-
Silinmələr	-	-	(931)	(931)
31 dekabr 2024-cü il tarixinə qalıq	444,310	85,049	6,662	536,021

Mikro kreditlər	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ	(2,132)	(5,518)	(1,803)	(9,453)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(7,693)	-	-	(7,693)
Dövr ərzində tanınması dayandırılmış	1,742	1,756	574	4,072
GKZ-nin qiymətləndirilməsi modeli üzrə fərziyyələrdə dəyişikliklər	588	2,006	99	2,693
II ərzində silinmiş kreditlər üzrə hesablanmış əlavə GKZ ehtiyatı	(86)	(98)	(59)	(243)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	4,778	(5,734)	-	(956)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	773	68	(1,795)	(954)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(12)	539	187	714
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(1)	61	60
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər	90	(1,464)	(933)	(2,307)

Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:

Silinmələr	-	-	931	931
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(294)	(294)
Digər dəyişikliklər	-	-	(268)	(268)

31 dekabr 2024-cü il tarixinə qalıq	(2,042)	(6,982)	(2,367)	(11,391)
--	----------------	----------------	----------------	-----------------

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

Kiçik və orta biznes kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	535,371	9,496	5,106	549,973
Yeni yaradılmış və ya alınmış aktivlər	268,282	-	-	268,282
Dövr ərzində tanınması dayandırılmış	(231,952)	(6,829)	(1,930)	(240,711)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(10,526)	10,526	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(1,027)	(165)	1,192	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	6,313	(5,997)	(316)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	-	-
Silinmələr	-	-	(48)	(48)
30 iyun 2025-ci il tarixinə qalıq	566,461	7,031	4,004	577,496

Kiçik və orta biznes kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə GKZ	(4,585)	(630)	(2,501)	(7,716)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(433)	-	-	(433)
Dövr ərzində tanınması dayandırılmış	507	204	1,891	2,602
GKZ-nin qiymətləndirilməsi modeli üzrə fərziyyələrdə dəyişikliklər	1,680	12	(70)	1,622
İl ərzində silinmiş kreditlər üzrə hesablanmış əlavə GKZ ehtiyatı	-	-	(31)	(31)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	18	(165)	-	(147)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	-	2	(9)	(7)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(10)	134	40	164
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	-	-
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər	1,762	187	1,821	3,770

Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	48	48
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(35)	(35)
30 iyun 2025-ci il tarixinə qalıq	(2,823)	(443)	(667)	(3,933)

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

Kiçik və orta biznes kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	390,241	9,407	7,426	407,074
Yeni yaradılmış və ya alınmış aktivlər	585,006	-	-	585,006
Dövr ərzində tanınması dayandırılmış	(417,620)	(22,858)	(1,494)	(441,972)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(31,058)	31,058	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(568)	(369)	937	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	9,370	(7,742)	(1,628)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	-	-
Silinmələr	-	-	(135)	(135)
31 dekabr 2024-cü il tarixinə qalıq	535,371	9,496	5,106	549,973

Kiçik və orta biznes kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ	(3,644)	(516)	(3,179)	(7,339)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(4,368)	-	-	(4,368)
Dövr ərzində tanınması dayandırılmış	1,950	152	545	2,647
GKZ-nin qiymətləndirilməsi modeli üzrə				
fərziyyələrdə dəyişikliklər	974	165	71	1,210
İl ərzində silinmiş kreditlər üzrə hesablanmış				
əlavə GKZ ehtiyatı	-	-	(90)	(90)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	464	(557)	-	(93)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	47	23	(213)	(143)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(8)	103	357	452
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	-	-
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat	(941)	(114)	670	(385)
ayırmalarına təsir edən dəyişikliklər				

Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	135	135
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(127)	(127)
31 dekabr 2024-cü il tarixinə qalıq	(4,585)	(630)	(2,501)	(7,716)

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

İstehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	278,163	11,948	4,955	295,066
Yeni yaradılmış və ya alınmış aktivlər	205,066	-	-	205,066
Dövr ərzində tanınması dayandırılmış	(183,120)	(8,736)	(1,929)	(193,785)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(17,778)	17,778	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(2,584)	(1,331)	3,915	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	8,736	(7,657)	(1,079)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	304	(304)	-
Silinmələr	-	-	(47)	(47)
30 iyun 2025-ci il tarixinə qalıq	288,483	12,306	5,511	306,300

İstehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə GKZ	(2,544)	(733)	(1,577)	(4,854)
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:</i>				
Yeni yaradılmış və ya alınmış aktivlər	(1,024)	-	-	(1,024)
Dövr ərzində tanınması dayandırılmış	832	566	2	1,400
GKZ-nin qiymətləndirilməsi modeli üzrə fərziyyələrdə dəyişikliklər	(469)	(73)	(252)	(800)
II ərzində silinmiş kreditlər üzrə hesablanmış əlavə GKZ ehtiyatı	-	-	(3)	3
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	142	(437)	-	(295)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	8	42	(1,465)	(1,415)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(19)	17	272	270
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(17)	117	100
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər	(530)	98	(1,329)	(1,761)
<i>Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:</i>				
Silinmələr	-	-	47	47
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(166)	(166)
30 iyun 2025-ci il tarixinə qalıq	(3,074)	(635)	(3,025)	(6,734)

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***14 Müştərilərə verilmiş kreditlər (davamı)**

İstehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	223,190	6,014	4,676	233,880
Yeni yaradılmış və ya alınmış aktivlər	421,736	-	-	421,736
Dövr ərzində tanınması dayandırılmış	(347,759)	(8,901)	(999)	(357,659)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(16,011)	16,011	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(4,107)	(720)	4,827	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	1,114	(655)	(459)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	199	(199)	-
Silinmələr	-	-	(2,891)	(2,891)
31 dekabr 2024-cü il tarixinə qalıq	278,163	11,948	4,955	295,066

İstehlak kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ	(2,006)	(366)	(2,484)	(4,856)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(2,051)	-	-	(2,051)
Dövr ərzində tanınması dayandırılmış	778	50	603	1,431
GKZ-nin qiymətləndirilməsi modeli üzrə				
fərziyyələrdə dəyişikliklər	(28)	22	147	141
İl ərzində silinmiş kreditlər üzrə hesablanmış				
əlavə GKZ ehtiyatı	(140)	(347)	(437)	(924)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	101	(121)	-	(20)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	807	20	(1,493)	(666)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(5)	11	191	197
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	(2)	88	86
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat	(538)	(367)	(901)	(1,806)
ayırmalarına təsir edən dəyişikliklər				

Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:

Silinmələr	-	-	2,891	2,891
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(251)	(251)
Digər dəyişikliklər	-	-	(832)	(832)

31 dekabr 2024-cü il tarixinə qalıq	(2,544)	(733)	(1,577)	(4,854)
--	----------------	--------------	----------------	----------------

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

14 Müştərilərə verilmiş kreditlər (davamı)

İpoteka kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə ümumi balans dəyəri	93,891	3,772	339	98,002
Yeni yaradılmış və ya alınmış aktivlər	22,730	-	-	22,730
Dövr ərzində tanınması dayandırılmış	(8,712)	(620)	(140)	(9,472)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(836)	836	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	62	(23)	(39)	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	3,133	(3,080)	(53)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	42	(42)	-
Silinmələr	-	-	(1)	(1)
30 iyun 2025-ci il tarixinə qalıq	110,268	927	64	111,259

İpoteka kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2025-ci il tarixinə GKZ	(11)	(39)	(77)	(127)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(17)	-	-	(17)
Dövr ərzində tanınması dayandırılmış	19	5	9	33
GKZ-nin qiymətləndirilməsi modeli üzrə fərziyyələrdə dəyişikliklər	(220)	17	9	(194)
İl ərzində silinmiş kreditlər üzrə hesablanmış əlavə GKZ ehtiyatı	-	-	(1)	(1)
Köçürmələr:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	4	(54)	-	(50)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	-	-	(5)	(5)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(5)	11	27	33
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	-	-
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər	(219)	(21)	39	(201)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	1	1
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(2)	(2)
30 iyun 2025-ci il tarixinə qalıq	(230)	(60)	(39)	(329)

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

14 Müştərilərə verilmiş kreditlər (davamı)

İpoteka kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə ümumi balans dəyəri	80,305	3,296	302	83,903
Yeni yaradılmış və ya alınmış aktivlər	50,210	-	-	50,210
Dövr ərzində tanınması dayandırılmış	(33,816)	(2,092)	(130)	(36,038)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	(3,724)	3,724	-	-
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	(239)	(72)	311	-
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	1,155	(1,106)	(49)	-
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	22	(22)	-
Silinmələr	-	-	(73)	(73)
31 dekabr 2024-cü il tarixinə qalıq	93,891	3,772	339	98,002

İpoteka kreditləri	Mərhələ 1	Mərhələ 2	Mərhələ 3	Cəmi
1 yanvar 2024-cü il tarixinə GKZ	(83)	(115)	(132)	(330)
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər:				
Yeni yaradılmış və ya alınmış aktivlər	(8)	-	-	(8)
Dövr ərzində tanınması dayandırılmış	46	36	4	86
GKZ-nin qiymətləndirilməsi modeli üzrə fərziyyələrdə dəyişikliklər	33	6	4	43
II ərzində silinmiş kreditlər üzrə hesablanmış əlavə GKZ ehtiyatı	-	-	(22)	(22)
Köçümlər:				
- bütöv müddət üçün GKZ-yə				
(1-ci Mərhələdən 2-ci Mərhələyə)	2	(32)	-	(30)
- dəyərsizləşmiş aktivlərə				
(1-ci və 2-ci Mərhələdən 3-cü Mərhələyə)	-	2	(16)	(14)
- 12 aylıq GKZ-yə				
(2-ci və 3-cü Mərhələdən 1-ci Mərhələyə)	(1)	64	13	76
- 3-cü Mərhələdən 2-ci Mərhələyə	-	-	6	6
Cəmi dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir edən dəyişikliklər	72	76	(11)	137
Dövr üzrə kredit zərərləri üçün ehtiyat ayırmalarına təsir etməyən dəyişikliklər:				
Silinmələr	-	-	73	73
Diskontlaşmanın amortizasiyası (Mərhələ 3 üçün)	-	-	(7)	(7)
31 dekabr 2024-cü il tarixinə qalıq	(11)	(39)	(77)	(127)

Yuxarıdakı cədvəllərdə göstərilən zərər üzrə ehtiyata kredit öhdəlikləri üzrə GKZ daxil deyil, belə ki, Qrup kredit öhdəliyi komponenti üzrə GKZ-ni maliyyə aləti komponenti üzrə GKZ-dən ayrı müəyyən edə bilər.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

14 Müştərilərə verilmiş kreditlər (davamı)**Əhəmiyyətli kredit riskləri**

30 iyun 2025-ci il tarixinə Qrupun ümumi kredit qalıqları 5,000 min AZN-dən yuxarı olan 17 borcalanı (31 dekabr 2024: 20 borcalan) olmuşdur. 30 iyun 2025-ci il tarixinə bu kreditlərin ümumi dəyəri 156,441 min AZN (31 dekabr 2024: 154,352 min AZN) olmuşdur ki, bu da ümumi kredit portfelinin 10%-ni təşkil etmişdir (31 dekabr 2024: 10%). Bu kreditlər üzrə 108 min AZN (31 dekabr 2024: 250 min AZN) məbləğində ehtiyat tanınmışdır.

Kreditlərin ödəmə müddətləri

Kreditlərin ödəmə müddətləri kreditlərin hesabat tarixindən müqavilə üzrə ödəniş tarixinədək qalan müddəti əks etdirir (bax: Qeyd 29).

15 İnvestisiya qiymətli kağızları

	30 iyun 2025	31 dekabr 2024
Amortizasiya olunmuş dəyərlə ölçülən borc qiymətli kağızlara investisiyalar	121,945	57,531
Sair məcmu gəlirdə ədalətli dəyərlə əks etdirilən investisiya qiymətli kağızları - pay alətləri	3,219	3,215
İnvestisiya qiymətli kağızları, ümumi	125,164	60,746
Zərər üzrə ehtiyat ayırmaları	(515)	(198)
Cəmi investisiya qiymətli kağızları	124,649	60,548

Amortizasiya olunmuş dəyərlə ölçülən borc qiymətli kağızlara investisiyalar.
30 iyun 2025-ci il tarixinə borc qiymətli kağızlara investisiyaların qiymətləndirmə kateqoriyaları və növləri üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

	Amortizasiya olunmuş dəyərlə ölçülən borc qiymətli kağızlara investisiyalar	Cəmi
Dövlət istiqrazları	52,792	52,792
Korporativ istiqrazlar	10,092	10,092
ABŞ xəzinə istiqrazları	59,061	59,061
30 iyun 2025-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (ədalətli dəyər və ya ümumi balans dəyəri)	121,945	121,945
Kredit zərərləri üzrə ehtiyat ayırmaları	(515)	(515)
30 iyun 2025-ci il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (balans dəyəri)	121,430	121,430

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

15 İnvestisiya qiymətli kağızları (davamı)

31 dekabr 2024-cü il tarixinə borc qiymətli kağızlara investisiyaların qiymətləndirmə kateqoriyaları və növləri üzrə təhlili aşağıdakı cədvəldə göstərilir:

	Amortizasiya olunmuş dəyərle ölçülən borc qiymətli kağızlara investisiyalar	Cəmi
Dövlət istiqrazları	22,489	22,489
Korporativ istiqrazlar	35,042	35,042
31 dekabr 2024-cü il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (ədalətli dəyər və ya ümumi balans dəyəri)	57,531	57,531
Kredit zərərləri üzrə ehtiyat ayırmaları	(198)	(198)
31 dekabr 2024-cü il tarixinə cəmi borc qiymətli kağızlara investisiyalar (balans dəyəri)	57,333	57,333

Aşağıdakı cədvəldə 30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə amortizasiya olunmuş dəyərle qiymətləndirilən borc qiymətli kağızlara investisiyaların balans dəyəri, həmçinin bu aktivlər üzrə Qrupun məruz qaldığı kredit riskinin maksimal səviyyəsini əks etdirir:

	30 iyun 2025 Mərhələ 1 (12-aylıq GKZ)	31 dekabr 2024 Mərhələ 1 (12-aylıq GKZ)
Dövlət istiqrazları		
- Ən yüksək dərəcə	52,792	-
- Yüksək dərəcə	-	22,489
Korporativ istiqrazlar		
- Ən yüksək dərəcə	8,545	-
- Yüksək dərəcə	1,547	35,042
ABŞ xəzinə istiqrazları		
- Ən yüksək dərəcə	59,061	-
Ümumi balans dəyəri	121,945	57,531
Kredit zərərləri üzrə ehtiyat ayırmaları	(515)	(198)
Balans dəyəri	121,430	57,333

Sair məcmu gəlirdə ədalətli dəyərle əks etdirilən investisiya qiymətli kağızları - pay alətləri. Sair məcmu gəlirlərdə ədalətli dəyərle əks etdirilən investisiya qiymətli kağızları strateji məqsədlər üçün uzun müddətə saxlanılması gözlənilən səhmlərdən ibarətdir.

	İştirak payı,%	30 iyun 2025	İştirak payı,%	31 dekabr 2024
"Milli Kart" MMC	8.3%	124	8.3%	124
"Azərbaycan Kredit Bürosu" MMC	12.5%	3,067	12.5%	3,067
SWIFT	0.004%	27	0.004%	24
Cəmi pay alətləri		3,219		3,215

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

16 Törəmə maliyyə alətləri

Bank hedcinq məqsədləri (valyuta riskinin hedcinqi) üçün törəmə maliyyə alətlərindən istifadə edir, lakin hedcinq uçuotu aparmır. Aşağıdakı cədvəl aktiv və öhdəliklər kimi qeydə alınmış törəmə maliyyə alətlərinin ədalətli dəyərlərini onların şərti məbləğləri ilə birlikdə təqdim edir. Ümumi təqdim olunan şərti məbləğ derivativin əsas aktiv və ya öhdəliyinin məbləğidir və törəmə alətlərin dəyərinə dəyişikliklərin ölçüldüyü əsasdır. Şərti məbləğlər il sonuna ödənilməmiş əməliyyatların həcmi göstərir və kredit riskini təqdim etmir.

	Şərti məbləğ	30 iyun 2025		Şərti məbləğ	31 dekabr 2024		
		Ədalətli dəyər				Ədalətli dəyər	
		Aktivlər	Öhdəliklər			Aktivlər	Öhdəliklər
Svoplar - xarici kontragent	187,346	4,292	(1,892)	131,140	3,465	(1,125)	
Forward - xarici kontragent	9,964	-	(1,452)	9,964	-	(1,393)	
Cəmi törəmə maliyyə alətləri	197,310	4,292	(3,344)	141,104	3,465	(2,518)	

Bankın əməliyyat apardığı valyuta törəmə maliyyə alətləri adətən standart müqavilə şərtləri əsasında birjadankənar bazarda peşəkar kontragentlərlə ticarət edilir. Törəmə alətlər bazar faiz dərəcələri və valyuta məzənnələrindəki dəyişikliklər və ya bu alətlərlə bağlı digər dəyişənlər nəticəsində potensial əlverişli şərtlərə (aktivlər) və ya potensial əlverişsiz şərtlərə (öhdəliklər) malik olur. Törəmə maliyyə aktivləri və öhdəliklərinin məcmu ədalətli dəyəri vaxtaşırı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

Ədalətli dəyərə dəyişikliklər aşağıdakı kimi olmuşdur və konsolidasiya edilmiş yığcam aralıq mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatda "Törəmə maliyyə alətləri üzrə zərər çıxılmaqla gəlir" sətrində göstərilmişdir.

	30 iyun 2025	30 iyun 2024
Törəmə maliyyə alətləri üzrə faiz xərci, xalis	(4,512)	(3,297)
Törəmə maliyyə alətlərinin ədalətli dəyərlə yenidən qiymətləndirilməsi üzrə gəlir, xalis	1	20
Törəmə maliyyə alətləri üzrə gəlir çıxılmaqla zərər	(4,511)	(3,277)

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

17 Əsas vəsaitlər, istifadə hüquqlu aktivlər və qeyri-maddi aktivlər

	Torpaq	Binalar	Mebel və avadanlıqlar	Kompüterlər	Nəqliyyat vasitələri	İcarəyə götürülmüş aktivlərin əsaslı təmiri	Digər avadanlıqlar	İstifadə hüquqlu aktivlər	Cəmi əsas vəsaitlər və istifadə hüquqlu aktivlər	Proqram təminatı və lisensiyalar
İlkin dəyər/yenidən qiymətləndirilmiş dəyər										
1 yanvar 2024-cü il tarixinə qalıq	36	30,373	13,183	16,784	2,387	2,381	946	6,943	73,033	9,478
Əlavələr	-	399	790	2,223	431	271	-	1,125	5,239	800
Silinmələr	-	(12)	(8)	(145)	(56)	-	(59)	(571)	(851)	-
İcarə müqavilələrinin yenidən qiymətləndirilməsi və modifikasiyası	-	-	-	-	-	-	-	2,543	2,543	-
Köçürmələr	-	-	(1,374)	1,374	-	-	-	-	-	-
Satış üçün saxlanılan uzunmüddətli aktivlərə (və ya xaricolma qruplarına) yenidən təsnifləşdirmə	-	-	-	(270)	(153)	-	(216)	(405)	(1,044)	(861)
31 dekabr 2024-cü il tarixinə qalıq	36	30,760	12,591	19,966	2,609	2,652	671	9,635	78,920	9,417
Əlavələr	-	1,284	957	989	-	613	8	-	3,851	133
Silinmələr	-	-	(1,133)	(2,651)	(61)	(2)	(268)	-	(4,115)	(460)
İcarə müqavilələrinin yenidən qiymətləndirilməsi və modifikasiyası	-	-	-	-	-	-	-	375	375	-
30 iyun 2025-ci il tarixinə qalıq	36	32,044	12,415	18,304	2,548	3,263	411	10,010	79,031	9,090
Yığılmış amortizasiya										
1 yanvar 2024-cü il tarixinə qalıq	-	(232)	(8,206)	(9,620)	(1,296)	(1,275)	(862)	(3,444)	(24,935)	(6,167)
İl üzrə amortizasiya	-	(434)	(658)	(2,025)	(128)	(173)	(11)	(2,025)	(5,454)	(362)
Realizasiya zamanı silinən məbləğ	-	15	20	99	69	1	39	449	692	-
Köçürmələr	-	-	596	(596)	-	-	-	-	-	-
Satış üçün saxlanılan uzunmüddətli aktivlərə (və ya xaricolma qruplarına) yenidən təsnifləşdirmə	-	-	-	198	91	-	178	(17)	450	343
31 dekabr 2024-cü il tarixinə qalıq	-	(651)	(8,248)	(11,944)	(1,264)	(1,447)	(656)	(5,037)	(29,247)	(6,186)
Dövr üzrə amortizasiya	-	(219)	(343)	(972)	(69)	(78)	(11)	(1,237)	(2,930)	(331)
Realizasiya zamanı silinən məbləğ	-	-	1,062	2,607	62	2	268	-	4,001	460
Köçürmələr	-	-	-	-	-	(17)	-	-	(17)	-
30 iyun 2025-ci il tarixinə qalıq	-	(870)	(7,529)	(10,309)	(1,271)	(1,540)	(399)	(6,274)	(28,193)	(6,057)
Balans dəyəri										
31 dekabr 2024-cü il tarixinə	36	30,109	4,343	8,022	1,345	1,205	15	4,598	49,673	3,231
30 iyun 2025-ci il tarixinə	36	31,174	4,886	7,995	1,277	1,723	12	3,736	50,838	3,033

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

17 Əsas vəsaitlər, istifadə hüquqlu aktivlər və qeyri-maddi aktivlər (davamı)

Əsas vəsaitlər. 30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə tam amortizasiya edilmiş aktivlərin dəyəri 11,240 min AZN təşkil etmişdir.

Qrupun mülkiyyətində olan binalar müstəqil qiymətləndiricilərin hesabatına əsasən yenidən dəyərləndirilmiş dəyərlə uçota alınır. 30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə belə binaların balans dəyəri təxminən onların ədalətli dəyərinə bərabər olmuşdur. Binalar yıılmış amortizasiya və dəyərsizləşmə üzrə zərərler çıxılmaqla ilkin dəyerdə uçota alınsaydı, 30 iyun 2025-ci il tarixinə onların balans dəyəri 18,801 min AZN (31 dekabr 2024: 17,971 min AZN) olardı.

Qiymətləndirmə bazar yanaşması əsasında aparılmışdır. Bazar yanaşması analoji obyektlərin satış nəticələrinin müqayisəsinə əsaslanır. Bazar yanaşmasını tətbiq edərkən əlavə mənfi amillərin olmaması və əğlabatan zamanın olması şərtlə satış qiyməti ehtimalı nəzərə alınmışdır.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə Qrupun binaları və ədalətli dəyər iyerarxiyası haqqında məlumat aşağıda təqdim edilir:

	30 iyun 2025		31 dekabr 2024	
	Səviyyə 3	Ədalətli dəyər	Səviyyə 3	Ədalətli dəyər
Binalar	31,174	31,174	30,109	30,109
Cəmi	31,174	31,174	30,109	30,109

Qeyri-maddi aktivlər. 30 iyun 2025-ci il tarixinə proqram təminatı və lisenziyaların 5,081 min AZN (31 dekabr 2024: 4,797 min AZN) məbləğində hissəsini tam amortizasiya olunmuş aktivlər təşkil edir.

İstifadə hüquqlu aktivlər. Qrup ofis sahələri icarəyə götürür. İcarə müqavilələri adətən 1-7 il müddətinə bağlanır, lakin bu müddətin uzadılması seçimini də nəzərdə tutur.

İcarə müqavilələri Qrupun icarəyə götürülmüş aktivi istifadə etdiyi tarixdə müvafiq öhdəliklə birlikdə istifadə hüquqlu aktivlər kimi tanınır.

Yuxarıdakı cədvəldə açıqlanan istifadə hüquqlu aktivlər ilə bağlı Qrup icarə öhdəliklərini aşağıdakı kimi tanımışdır:

	30 iyun 2025	31 dekabr 2024
Qısamüddətli icarə öhdəlikləri	1,638	1,757
Uzunmüddətli icarə öhdəlikləri	3,974	4,194
Cəmi icarə öhdəlikləri	5,612	5,951

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

18 Sair aktivlər

	30 iyun 2025	31 dekabr 2024
Pul köçümləri üzrə hesablaşmalar	20,393	17,470
Sair maliyyə aktivləri	42	69
Cəmi sair maliyyə aktivləri	20,435	17,539
Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə verilmiş avanslar	1,559	1,455
Təxirə salınmış xərclər	6,193	4,088
Verilmiş sair avanslar	1,033	2,620
Dəyərsizləşmə zərərləri üzrə ehtiyat	(77)	(77)
Cəmi sair qeyri-maliyyə aktivləri	8,708	8,086
Cəmi sair aktivlər	29,143	25,625

19 Mülkiyyətə keçmiş girov

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə müvafiq olaraq 1,133 min AZN və 1,049 min AZN məbləğində mülkiyyətə keçmiş girov Qrupun mülkiyyətinə keçmiş və satış üçün nəzərdə tutulan əmlakdan (mənzillər, torpaq və qeyri-yaşayış sahəsi) ibarət olmuşdur.

20 Kredit təşkilatları qarşısında öhdəliklər

	30 iyun 2025	31 dekabr 2024
Müddətli depozitlər	49,870	18,395
Cari hesablar	1,752	1,726
Cəmi kredit təşkilatları qarşısında öhdəliklər	51,622	20,121

21 Müştərilər qarşısında öhdəliklər

	30 iyun 2025	31 dekabr 2024
Cari hesablar və tələbli depozitlər		
- Hüquqi şəxslər	635,671	534,440
- Fiziki şəxslər	142,425	144,899
Müddətli depozitlər		
- Fiziki şəxslər	497,534	499,262
- Hüquqi şəxslər	342,741	193,783
Cəmi müştərilər qarşısında öhdəliklər	1,618,371	1,372,384

Müştəri hesabları fiziki şəxslər, dövlət və ya korporativ müştərilər qarşısında qeyri-törəmə öhdəliklərini əks etdirir və amortizasiya olunmuş dəyərle uçota alınır. Sahibkarların Qrupda olan cari hesabları və depozitləri yuxarıdakı cədvəldə "Hüquqi şəxslər" seqmentinə daxil edilmişdir.

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər**

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

21 Müştərilər qarşısında öhdəliklər (davamı)

Müştəri hesablarının iqtisadi sektorlar üzrə konsentrasiyası aşağıda təqdim olunur:

	30 iyun 2025		31 dekabr 2024	
	Məbləğ	%	Məbləğ	%
Fiziki şəxslər	639,987	40%	644,161	45%
Dövlət və ictimai təşkilatlar	434,002	27%	132,528	11%
Neft-qaz sektoru	277,347	17%	320,391	21%
Maliyyə sektoru	64,441	4%	42,931	2%
Ticarət	38,883	2%	69,508	7%
Kənd təsərrüfatı	25,924	2%	18,627	3%
Tikinti	21,475	1%	38,406	3%
İstehsal	16,979	1%	19,977	2%
Digər	99,333	6%	85,855	6%
Cəmi müştərilər qarşısında öhdəliklər	1,618,371	100%	1,372,384	100%

Dövlət və ictimai təşkilatlara dövlətə mülkiyyətində olan kommersiya müəssisələri daxil deyil.

30 iyun 2025-ci il tarixinə Qrupun 5 müştərisinin (31 dekabr 2024: 3 müştəri) vəsaitlərinin ümumi qalığı məcmu kapitalın 10%-dən çox olmuşdur. 30 iyun 2025-ci il tarixinə bu qalıqlar 681,820 min AZN (31 dekabr 2024: 428,080 min AZN) təşkil etmişdir.

22 Subordinasiya borc öhdəlikləri

	Valyuta	Müddət	30 iyun 2025-ci il tarixinə nominal faiz dərəcəsi	30 iyun 2025	31 dekabr 2024-cü il tarixinə nominal faiz dərəcəsi	31 dekabr 2024
Xarici kredit təşkilatlarından alınan subordinasiya borc öhdəlikləri – üçüncü tərəf	USD	2030-2032	9%-10.4%	28,851	8.75%- 11.61%	37,409
Cəmi subordinasiya borc öhdəlikləri				28,851		37,409

Qrup müflis olacağı və ya ləğv ediləcəyi halda, bu borc öhdəlikləri Qrupun bütün digər kreditorlarının tələbləri tam ödəndikdən sonra icra olunacaq.

EMF Microfinance Fund (EMF). Qrup ilə EMF arasında 13 iyul 2030-cu il tarixinədək bir subordinasiyalı kreditin ayrılmasına dair müqavilə imzalanmışdır. Müvafiq kredit müqaviləsində nəzərdə tutulan faiz dərəcəsi kreditin bitmə tarixinədək müəyyən vaxt intervallarına uyğun şəkildə sabit dərəcə ilə hesablanır.

INCOFIN CVSO CVBA SO (INCOFIN). 28 mart 2023-cü il tarixində Qrup Belçikanın "INCOFIN" İnvestisiya Fondu ilə 8 il müddətinə Avro üzrə illik sabit faiz dərəcəsi ilə 2,000,000 Avronun ABŞ dolları ekvivalentində yeni sintetik subordinasiyalı kreditin ayrılmasına dair müqavilə bağlamışdır.

Responsability. 30 oktyabr 2024-cü il tarixində Qrup ilə "responsAbility Global Micro and SME Finance Fund" adından çıxış edən "Responsability Sicav and MultiConcept Fund Management S.A." (Lüksemburq) arasında 8 il müddətinə illik sabit faiz dərəcəsi ilə müvafiq olaraq 1,500 min ABŞ dolları, 2,000 min ABŞ dolları və 1,500 min ABŞ dolları məbləğində yeni subordinasiyalı kreditin ayrılmasına dair müqavilə bağlanmışdır.

Azərbaycan Beynəlxalq Bankı (ABB). 29 mart 2024-cü il tarixində Qrup ilə "Azərbaycan Beynəlxalq Bankı" arasında illik sabit faiz dərəcəsi ilə 7 il müddətinə 3,400 min AZN məbləğində yeni subordinasiyalı kreditin ayrılmasına dair müqavilə bağlanmışdır.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

22 Subordinasiya borc öhdəlikləri (davamı)

Digər. 17 sentyabr 2024-cü il tarixində Qrup Mötəbər Axundova ilə 7 və 8 il müddətinə müvafiq olaraq 5,100 min AZN və 2,550 min AZN məbləğində illik sabit faiz dərəcəsi ilə iki subordinasiyalı kreditin ayrılmasına dair müqavilə bağlamışdır.

Likvidlik haqqında məlumat Qeyd 29-da açıqlanır.

23 Sair borc öhdəlikləri

	30 iyun 2025	31 dekabr 2024
Yerli kredit təşkilatlarından alınmış kreditlər:		
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu	101,720	96,642
Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu	106,758	97,915
Aqrar Kredit və İnkişaf Agentliyi	14,264	14,466
Cəmi yerli kredit təşkilatlarından alınmış kreditlər	222,742	209,023
Xarici kredit təşkilatlarından alınmış kreditlər:		
Niderland İnkişaf Bankı (FMO)	155,038	83,910
Beynəlxalq Maliyyə Korporasiyası (IFC)	69,548	78,535
Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE)	64,005	35,857
Asiya İnkişaf Bankı (ADB)	31,223	34,886
Avropa İnvestisiya Bankı (EIB)	19,464	19,459
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)	43,373	15,508
INCOFIN CVSO CVBA SO (INCOFIN)	6,837	6,841
Responsability	26,833	-
Cəmi xarici kredit təşkilatlarından alınmış kreditlər	416,321	274,996
Repo müqaviləsi öhdəliyi	32,441	-
Cəmi yerli və xarici kredit təşkilatlarından alınmış kreditlər	671,504	484,019

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu. Bu proqram çərçivəsində Qrupa illik faiz dərəcəsi 1% - 4% olan vəsaitlər verilir və Qrup öz növbəsində bu vəsaitlərdən müəyyən meyarlara cavab verən şəxslərə illik faiz dərəcəsi 8%-dən çox olmayan kreditlər verir. Bu kreditlərin ödəniş müddəti 7 ildən 30 ilədəkdir.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu. Bu proqram çərçivəsində Qrupa illik faiz dərəcəsi 1% - 2% olan vəsaitlər verilir və Qrup öz növbəsində bu vəsaitlərdən müəyyən meyarlara cavab verən şəxslərə illik faiz dərəcəsi 6%-dən çox olmayan kreditlər verir. Bu kreditlərin ödəniş müddəti 5 ilədəkdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi. Bu proqram çərçivəsində Qrupa illik faiz dərəcəsi 1% - 2.5% olan vəsaitlər verilir və Qrup öz növbəsində bu vəsaitlərdən müəyyən meyarlara cavab verən şəxslərə müvafiq olaraq illik 5% və 12% faiz dərəcəsi ilə kreditlər verir. Kreditlər verildiyi tarixdən etibarən 3 il müddətində geri ödənilməlidir.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondundan, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondundan və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən alınmış müddətli borc vəsaitlərinin effektiv faiz dərəcəsinə hesablayarkən Qrup bu öhdəlikləri digər kommersiya kreditləri bazarından ayrı nəzərdən keçirir, belə ki, bu kreditlər Azərbaycandakı bütün banklara eyni şərtlər, məqsədlər, müddətlərlə verilmiş və eyni risk dərəcəsinə malikdir.

23 Sair borc öhdəlikləri (davamı)

Xarici kredit təşkilatlarından alınmış kreditlərə aidiyyəti tərəf xarici kredit təşkilatlarından cəlb edilmiş Manatla kreditlər və Manatla sintetik kreditlər daxildir. Bu kreditlərin ilkin ödəniş müddəti 12 aydan 3 ilədəkdir (31 dekabr 2024: ilkin ödəniş müddəti 12 aydan 4 ilədək). 30 iyun 2025-ci il tarixinə bu kreditlər üzrə faiz dərəcəsi ödəniş tarixində müəyyən edilir və 8.03%-dən 11.60%-dək dəyişir (31 dekabr 2024: ödəniş tarixində müəyyən edilir və 8.9%-dən 11.45%-dək dəyişir).

Beynəlxalq Maliyyə Korporasiyası (IFC). Bank Azərbaycan manatı ilə dörd tranşla cəlb edilmiş əsas borcun qalıq məbləği üzrə illik sabit faiz ödəyəcəkdir. Bank ABŞ dollarında cəlb edilmiş əsas borcun qalıq məbləği üzrə müvafiq spred və illik SOFR-un cəminə bərabər məbləğdə faiz ödəyəcəkdir.

Niderland İnkişaf Bankı (FMO). Bank Azərbaycan manatı ilə olan kredit üzrə faizləri illik və milli valyutada verilmiş kredit üzrə baza dərəcəsinin cəminə bərabər olan sabit dərəcə ilə ödəyəcək. "Baza dərəcəsi" milli valyutada verilmiş hər bir kredit üzrə FMO tərəfindən Hedcinq Razılaşmaları əsasında müəyyən edilən SOFR-un milli valyuta ilə sabit faiz ekvivalenti və ya FMO milli valyuta ilə verilmiş müvafiq kredit üzrə Baza dərəcəsinin hesablanması məqsədləri üçün SOFR-un artıq uyğun olmadığını hesab etdiyi halda, FMO tərəfindən müəyyən edilən və Banka bildirilən hər hansı digər faiz dərəcəsidir.

Asiya İnkişaf Bankı (ADB). Bank birinci və ikinci tranş üzrə borcun əsas məbləğini müvafiq olaraq illik sabit faiz dərəcəsi ilə Azərbaycan manatı ilə ödəyəcəkdir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB). Bank Azərbaycan manatı ilə olan sintetik kreditlər üzrə faizləri müvafiq marjanın və qüvvədə olan Sabit Faiz dərəcəsinin cəminə bərabər olan faizlə ödəyəcəkdir. "Sabit faiz dərəcəsi" əsas borcun ödənilməsi və belə verilmiş kreditlər üzrə faizlərin ödəniş cədvəllərinə uyğun olaraq, həmin kreditin verilmə tarixindən gec olmayaraq AYİB-in istənilən mənbədən seçə biləcəyi hər bir verilmiş kredit üçün təqdim etdiyi sabit dərəcədir. Sabit faiz dərəcəsinə AYİB tərəfindən Bankın kredit qabiliyyəti nəzərə alınmaqla düzəlişlər edilə bilər. Kredit müqavilələri üzrə sabit marja dərəcəsi hesablanır.

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE). Bank Azərbaycan manatı ilə olan sintetik kreditlər üzrə faizləri müvafiq marjanın və qüvvədə olan Sabit Faiz dərəcəsinin cəminə bərabər olan faizlə ödəyəcəkdir. "Sabit faiz dərəcəsi" əsas borcun ödənilməsi EFSE-nin hər bir verilmiş kredit üçün təqdim etdiyi sabit dərəcədir. EFSE-dən cəlb edilmiş kreditlər sintetik Manat kreditlərdir və ABŞ dolları ilə ifadə olunmuşdur.

INCOFIN CVSO CVBA SO (INCOFIN). Bank Azərbaycan manatı ilə cəlb edilmiş əsas borcun qalıq məbləği üzrə illik faiz ödəyəcəkdir.

Avropa İnvestisiya Bankı (EIB). Bank Azərbaycan manatı ilə cəlb edilmiş əsas borcun qalıq məbləği üzrə illik faiz ödəyəcəkdir.

Responsability. 5 fevral 2025-ci il tarixində Qrup ilə "responsAbility Global Micro and SME Finance Fund" investisiya fondu adından çıxış edən "ResponsAbility Sicav and MultiConcept Fund Management S.A.," (Lüksemburq) arasında 3 il müddətinə illik sabit faiz dərəcəsi ilə müvafiq olaraq 7,650 min AZN, 7,650 min AZN və 5,100 min AZN və 5,100 min AZN məbləğində yeni kredit müqavilələri bağlanmışdır.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə yerli və xarici kredit təşkilatlarından cəlb edilmiş kreditlərə əlaqəli tərəf xarici kredit təşkilatlarından alınan kreditlər daxil edilməmişdir.

Qrup xarici kredit təşkilatlarından alınmış kreditlər üzrə maliyyə normativlərinə riayət etməlidir. Belə normativlərə borcun kapitalla nisbəti və digər müxtəlif maliyyə əmsalları daxildir. Qrupun bu normativlərə riayət etməsi Qeyd 31-də açıqlanır.

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***24 Buraxılmış istiqrazlar**

30 iyun 2025-ci il tarixinə Bankın tədavüldə üç istiqrazı olmuşdur. Bütün istiqrazlar Bakı Fond Birjasında listingə daxil edilmişdir və 13 mart 2025-ci il tarixində 8 il müddətinə tədavülə buraxılmışdır. Müvafiq olaraq 49, 2 və 4,949 ədəd istiqraz emissiya olunmuşdur. Hər bir istiqrazın nominal dəyəri 1,000 AZN təşkil edir. İstiqrazlar üzrə kupon ödənişləri rüblük həyata keçirilir və illik gəlirlilik dərəcəsi 8.5% təşkil edir. Qeyd edilən istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdirilmiş və müxtəlif investorlar tərəfindən tam alınmışdır.

	30 iyun 2025	31 dekabr 2024
Daxili bazarda buraxılmış istiqrazlar	8,536	-
Cəmi buraxılmış borc qiymətli kağızlar	8,536	-

25 Maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklərdə dəyişikliklər

Aşağıdakı cədvəldə təqdim olunan hər bir dövr üzrə Bankın maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklərinin hərəkəti göstərilir. Bu öhdəliklər konsolidasiya edilmiş yığcam aralıq pul vəsaitlərinin hərəkəti haqqında hesabatda maliyyələşdirmə fəaliyyətinin tərkibində qeydə alınır:

	Sair borc öhdəlikləri	Subordinasiya borc öhdəlikləri	Buraxılmış istiqrazlar	İcarə öhdəlikləri	Cəmi
1 yanvar 2024-cü il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	322,819	29,899	35,719	4,232	392,669
<i>Nağd pul hərəkətləri</i>					
İl ərzində cəlb edilmiş borclar	340,492	19,550	-	-	360,042
Ödənilmiş əsas borc məbləği	(180,291)	(11,900)	(35,000)	-	(227,191)
Ödənilmiş faizlər	(19,552)	(3,623)	(1,488)	(609)	(25,272)
Ödənilmiş icarə öhdəlikləri	-	-	-	(1,194)	(1,194)
<i>Nağdsız pul hərəkətləri</i>					
Əlavələr	-	-	-	1,083	1,083
Faiz xərcinin hesablanması	20,551	3,483	769	609	25,412
Borc öhdəliklərinin modifikasiyası	-	-	-	2,543	2,543
Digər dəyişikliklər	-	-	-	(713)	(713)
31 dekabr 2024-cü il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	484,019	37,409	-	5,951	527,379
<i>Nağd pul hərəkətləri</i>					
İl ərzində cəlb edilmiş borclar	501,635	-	-	-	501,635
Ödənilmiş əsas borc məbləği	(316,916)	(8,500)	-	-	(325,416)
Ödənilmiş faizlər	(16,880)	(1,717)	(181)	(282)	(19,060)
Ödənilmiş icarə öhdəlikləri	-	-	-	(714)	(714)
<i>Nağdsız pul hərəkətləri</i>					
Əlavələr	-	-	8,500	-	8,500
Faiz xərcinin hesablanması	19,646	1,659	217	282	21,804
Borc öhdəliklərinin modifikasiyası	-	-	-	375	375
Digər dəyişikliklər	-	-	-	-	-
30 iyun 2025-ci il tarixinə maliyyələşdirmə fəaliyyətindən yaranan öhdəliklər	671,504	28,851	8,536	5,612	714,503

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

26 Sair öhdəliklər

	30 iyun 2025	31 dekabr 2024
Pul köçürmələri və plastik kart əməliyyatları üzrə hesablaşmalar	8,445	1,686
Hesablaşma mərhələsində olan maddələr	5,255	3,907
Ödənilməli peşəkar haqlar	1,016	894
Digər	218	258
Cəmi sair maliyyə öhdəlikləri	14,934	6,745
İşçilərin əmək haqları və digər ödənişlər	12,643	15,988
Mənfəət vergisindən başqa digər vergilər	1,463	1,762
Əmanətlərin Sığortalanması Fonduna ödənilməli məbləğlər	941	1,036
Sair qeyri-maliyyə öhdəlikləri	1,466	1,680
Cəmi sair qeyri-maliyyə öhdəlikləri	16,513	20,466
Cəmi sair öhdəliklər	31,447	27,211

27 Nizamnamə kapitalı

30 iyun 2025-ci il tarixinə nizamnamə kapitalı bir səhmin nominal dəyəri 2.45 AZN olan 30,188 min ədəd adi səhmdən (31 dekabr 2024: 30,188 min ədəd) ibarət olmuşdur.

Bir adi səhm üzrə dividendlər haqqında məlumat aşağıdakı cədvəldə göstərilir:

	30 iyun 2025	31 dekabr 2024
1 yanvar tarixinə ödənilməli dividendlər		
Dövr ərzində elan edilmiş dividendlər	12,558	10,415
Dövr ərzində ödənilmiş dividendlər	(12,558)	(10,415)
30 iyun və 31 dekabr tarixlərinə ödənilməli dividendlər	-	-
Dövr ərzində bir səhm üzrə elan edilmiş dividendlər	0.42	0.35

28 Seqmentlər üzrə təhlil

Fəaliyyət seqmentləri Qrupun biznes fəaliyyəti zamanı mənfəət əldə edə bildiyi və ya xərc çəkdiyi, əməliyyat nəticələrinin İcraçı Direktorlar (Korporativ və fərdi) və Maliyyə Direktoru (Xəzinədarlıq) tərəfindən mütəmadi olaraq nəzərdən keçirildiyi və haqqında ayrıca maliyyə məlumatlarının mövcud olduğu komponentlərdir.

İdarə Heyətinin üzvləri olan İcraçı Direktorlar və Maliyyə Direktoru vəsaitlərin bölüşdürülməsi və seqmentlər üzrə fəaliyyət nəticələrinin qiymətləndirilməsinə görə məsuliyyət daşıyırlar. Müvafiq olaraq, İdarə Heyəti BMHS 8-ə əsasən qrup şəklində fəaliyyətlə bağlı qərar qəbul edən səlahiyyətli şəxs (CODM) rolunu yerinə yetirir. Bankın rəsmi olaraq CODM vəzifəsi təyin etməməsinə və ya daxili vəsaitlər üzrə transfer qiymətqoyma təcrübəsini tam tətbiq etməməsinə baxmayaraq, İdarə Heyəti hazırda seqment nəticələrini müntəzəm olaraq nəzərdən keçirməklə, eləcə də vəsaitlərin bölüşdürülməsi və fəaliyyət nəticələrinin monitorinqi ilə bağlı qərarlar qəbul etməklə, CODM funksiyasını icra edir.

28 Seqmentlər üzrə təhlil (davamı)

(a) Hesabat seqmentinin gəlir mənbəyi olan məhsul və xidmətlərin təsviri

Qrupun fəaliyyəti dörd əsas biznes seqmenti üzərində qurulmuşdur:

- Korporativ bankçılıq – bu seqmentə sahibkarlar (hüquqi şəxslər və fərdi sahibkarlar) üçün kreditlər və digər kredit əməliyyatlarının həyata keçirilməsi, cari hesabların açılması, depozitlərin cəlb edilməsi, dilinq əməliyyatları və digər bank məhsulları daxildir;
- Fərdi bankçılıq – bu seqmentə fiziki şəxslər üçün bank xidmətləri, cari hesabların açılması və aparılması, əmanətlərin qəbulu, depozitlərin cəlb edilməsi, pərakəndə investisiya məhsullarının təqdim edilməsi, dəyərlilərin saxlanması, kredit və debet kartlarına xidmət, istehlak və ipoteka kreditlərinin verilməsi daxildir;
- Xəzinədarlıq – bu seqmentə banklararası kreditlərin və borcların verilməsi, investisiya fəaliyyəti və qiymətli kağızların ticarəti, valyuta mübadiləsi xidmətləri, istiqrazların buraxılması və digər xəzinə fəaliyyətləri daxildir.
- Sığorta – bu seqmentə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, nəqliyyat vasitələrinin (kasko) sığortası, səyahət sığortası, əmlakın yanğından və digər risklərdən sığortası, yüklərin (nəqliyyat) sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası və fərdi qəza sığortası daxildir. 30 iyun 2025-ci il tarixinə bu seqment üzrə cəmi aktivlər, cəmi öhdəliklər və xalis mənfəət müvafiq olaraq xaricolma qrupları, satış üçün saxlanılan xaricolma qrupları ilə birbaşa əlaqəli olan öhdəliklər və dayandırılmış fəaliyyət ilə bağlı dövr üzrə mənfəət kimi təsnifləşdirilmişdir.

Sığorta seqmenti Qrupun fəaliyyəti üçün əhəmiyyətli olmadığından və dayandırılmış fəaliyyət kimi təsnifləşdirildiyindən, rəhbərlik bu seqmentin artıq BMHS 8 – "Əməliyyat seqmentləri" standartına uyğun olaraq hesabat seqmenti meyarlarına cavab vermədiyini müəyyən etmişdir. Bu səbəbdən, sığorta seqmenti cari ilin maliyyə hesabatlarında ayrıca seqment kimi təqdim edilməmişdir.

(b) Hesabat seqmentlərinin müəyyən edilməsində rəhbərliyin istifadə etdiyi amillər

Qrupun seqmentləri müxtəlif müştərilərlə işləyən strateji biznes bölmələrindən ibarətdir. Hər bir strateji biznes bölməsi üçün fərqli marketinq strategiyası və xidmət səviyyəsi, eləcə də fərqli təcrübə tələb olunduğuna görə onlar fərdi qaydada idarə olunur.

İdarə Heyəti tərəfindən təhlil edilən seqmentlər üzrə maliyyə məlumatlarına Bankın əməliyyat nəticələri və maliyyə vəziyyəti haqqında hesabat daxildir.

(c) Fəaliyyət seqmentləri üzrə mənfəət və ya zərərin, aktiv və öhdəliklərin qiymətləndirilməsi

İcraçı Direktor daxili hesabatlılıq tələbləri nəzərə alınmaqla, BMHS-yə uyğun olaraq hazırlanmış maliyyə məlumatlarını nəzərdən keçirir. Bu maliyyə məlumatları müəyyən aspektlərdə BMHS-yə uyğun olaraq hazırlanmış məlumatlardan fərqlənir:

- (i) mənfəət vergisi seqmentlər üzrə bölüşdürülmür;
- (ii) kredit zərərləri üzrə ehtiyatlar BMHS 9-a əsasən tanınır və kredit zərərinin bərpası, eləcə də borcların yığılması xərcləri ümumi göstərilir və seqmentlər üzrə bölüşdürülür;
- (iii) hər bir seqment müstəqil fəaliyyət göstərdiyindən və öz maliyyələşdirməsini təmin etmək və idarə etmək üçün məsul olduğundan, faiz xərcləri Qrupun daxili transfer qiymətkoyma təcrübəsinə əsasən seqmentlər arasında bölüşdürülmür. Hər bir seqment müsbət xalis nəticə nümayiş etdirir. Xəzinədarlıq tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunan sair borc öhdəlikləri üzrə faiz xərcləri onların istifadəsinə əsasən birbaşa olaraq müvafiq seqmentlər üzrə bölüşdürülür. Nəticə etibarilə, seqmentlərarası faiz gəlirləri və ya xərcləri yaranmır. Bu, rəhbərliyin seqment hesabatlarının hazırlanması və monitorinqi yanaşmasına uyğundur;
- (iv) risklərin hedcinqi daxil olmaqla likvidliyin idarə edilməsi "xəzinədarlıq" seqmentinə daxil edilir.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

28 Seqmentlər üzrə təhlil (davamı)

Yuxarıda qeyd edildiyi kimi, fərqlər qiymətləndirməyə görə deyil, seqmentlər üzrə paylanma ilə əlaqədar yaranır. İcraçı Direktor hər bir seqment üzrə fəaliyyət nəticələrini seqment öhdəliklərinə birbaşa aid edilə bilən fəaliyyətdən yaranan xalis seqment nəticəsi əsasında qiymətləndirir.

(d) Hesabat seqmenti üzrə mənfəət və ya zərər, aktiv və öhdəliklər haqqında məlumat

30 iyun 2025-ci il tarixində başa çatan dövr üzrə hesabat seqmentləri haqqında məlumat aşağıda təqdim edilir:

	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq	Cəmi
Faiz gəlirləri	87,729	34,384	13,730	135,843
Haqq və komissiya gəlirləri	8,492	6,684	-	15,176
Cəmi gəlirlər	96,221	41,068	13,730	151,019
Faiz xərcləri	(34,913)	(8,196)	(6,702)	(49,811)
Haqq və komissiya xərcləri	(5,817)	(5,036)	(543)	(11,396)
Əməliyyat xərcləri	(32,950)	(22,668)	(2,378)	(57,996)
Xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir	4,100	1,926	(468)	5,558
Törmə maliyyə alətləri üzrə gəlir çıxılmaqla zərər	-	-	(4,511)	(4,511)
Sair gəlir/xərc	-	-	428	428
Amortizasiya olunmuş dəyərlə uçota alınan aktivlər üzrə kredit zərərləri üçün ehtiyatın qaytarılması	2,692	1,045	546	4,283
Seqment üzrə xalis nəticə	29,333	8,139	102	37,574
Seqment üzrə xalis nəticə				37,574
Digər qeyri-maliyyə aktivləri üzrə dəyərsizləşmə zərərləri				(467)
Dayandırılmış fəaliyyət ilə bağlı dövr üzrə mənfəət				32
Mənfəət vergisi xərci				(8,039)
Dövr üzrə mənfəət				29,100

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

28 Seqmentlər üzrə təhlil (davamı)

30 iyun 2024-cü il tarixində başa çatan dövr üzrə hesabat seqmentləri haqqında məlumat aşağıda təqdim edilir:

	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq	Sığorta	Ləğvetmə	Cəmi
Faiz gəlirləri	65,943	25,420	16,181	319	(110)	107,753
Haqq və komissiya gəlirləri	6,698	7,442	-	-	-	14,140
Sığorta müqavilələri üzrə gəlir	-	-	-	2,150	-	2,150
Cəmi gəlirlər	72,641	32,862	16,181	2,469	(110)	124,043
Faiz xərcləri	(25,043)	(9,727)	(1,877)	(17)	110	(36,554)
Törəmə maliyyə alətləri üzrə gəlir çıxılmaqla zərər	-	-	(3,277)	-	-	(3,277)
Haqq və komissiya xərcləri	(5,288)	(5,375)	(529)	-	-	(11,192)
Əməliyyat xərcləri	(27,789)	(14,887)	(1,554)	(245)	-	(44,475)
Xarici valyuta əməliyyatları və məzənnə fərqləri üzrə zərər çıxılmaqla gəlir	2,999	1,736	(296)	-	-	4,439
Sığorta müqavilələri üzrə xərclər	-	-	-	(1,437)	-	(1,437)
Saxlanılan təkrarsığorta müqavilələri üzrə xərclər	-	-	-	(230)	-	(230)
Buraxılan sığorta müqavilələri üzrə maliyyə xərcləri	-	-	-	(93)	-	(93)
Saxlanılan təkrarsığorta müqavilələri üzrə maliyyə gəlirləri	-	-	-	10	-	10
Sair gəlir/xərc	61	200	85	120	-	466
Amortizasiya olunmuş dəyərlə uçota alınan aktivlər üzrə kredit zərərləri üçün ehtiyatın qaytarılması	582	226	-	-	-	808
Seqment üzrə xalis nəticə	18,163	5,035	8,733	577	-	32,508
Seqment üzrə xalis nəticə						32,508
Faiz xərci						(851)
Sair gəlir/xərc						217
Əməliyyat xərcləri						(297)
Mənfəət vergisi xərci						(6,715)
Dövr üzrə mənfəət						24,862

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***28 Seqmentlər üzrə təhlil (davamı)**

Seqment aktivləri:

30 iyun 2025	Seqment aktivləri	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq
Digər banklardan alınacaq məbləğlər	178,120	-	-	178,120
Müştərilərə verilmiş kreditlər	1,522,011	1,110,873	411,138	-
Investisiya qiymətli kağızları	124,649	-	-	124,649
Törəmə maliyyə aktivləri	4,292	-	-	4,292
Cəmi seqment aktivləri	1,829,072	1,110,873	411,138	307,061
Pul vəsaitləri və onların ekvivalentləri	701,041			
Əsas vəsaitlər və istifadə hüquqlu aktivlər	50,838			
Qeyri-maddi aktivlər	3,033			
Sair aktivlər	29,143			
Mülkiyyətə keçmiş girov	1,133			
Xaricəmə qrupları	818			
Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə cəmi aktivlər	2,615,078			

Seqment öhdəlikləri:

30 iyun 2025	Seqment öhdəlikləri	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq
Müştərilər qarşısında öhdəliklər	1,618,371	978,412	639,959	-
Sair borc öhdəlikləri	671,504	-	-	671,504
Törəmə maliyyə öhdəlikləri	3,344	-	-	3,344
Subordinasiya borc öhdəlikləri	28,851	-	-	28,851
Buraxılmış istiqrazlar	8,536	-	-	8,536
Cəmi seqment öhdəlikləri	2,330,606	978,412	639,959	712,235
Kredit təşkilatları qarşısında öhdəliklər	51,622			
İcarə öhdəlikləri	5,612			
Sair öhdəliklər	31,447			
Cari mənfəət vergisi öhdəliyi	2,378			
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	1,278			
Konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə cəmi öhdəliklər	2,422,943			

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***28 Seqmentlər üzrə təhlil (davamı)**

Seqment aktivləri:

31 dekabr 2024	Seqment aktivləri	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq
Digər banklardan alınacaq məbləğlər	155,279	-	-	155,279
Müştərilərə verilmiş kreditlər	1,456,128	1,143,517	312,611	-
İnvestisiya qiymətli kağızları	60,548	-	-	60,548
Törəmə maliyyə aktivləri	3,465	-	-	3,465
Cəmi seqment aktivləri	1,675,420	1,143,517	312,611	219,292
Pul vəsaitləri və onların ekvivalentləri	373,473			
Əsas vəsaitlər və istifadə hüquqlu aktivlər	49,673			
Qeyri-maddi aktivlər	3,231			
Sair aktivlər	25,625			
Mülkiyyətə keçmiş girov	1,049			
Qudvil	467			
Xaricolma qrupları	1,779			
Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə cəmi aktivlər	2,130,717			

Seqment öhdəlikləri:

31 dekabr 2024	Seqment öhdəlikləri	Korporativ bankçılıq	Fərdi bankçılıq	Xəzinədarlıq
Müştərilər qarşısında öhdəliklər	1,372,384	661,489	710,895	-
Sair borc öhdəlikləri	484,019	-	-	484,019
Törəmə maliyyə öhdəlikləri	2,518	-	-	2,518
Subordinasiya borc öhdəlikləri	37,409	-	-	37,409
Cəmi seqment öhdəlikləri	1,896,330	661,489	710,895	523,946
Kredit təşkilatları qarşısında öhdəliklər	20,121			
İcarə öhdəlikləri	5,951			
Sair öhdəliklər	27,211			
Cari mənfəət vergisi öhdəliyi	4,806			
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	388			
Satış üçün saxlanılan xaricolma qrupları ilə birbaşa əlaqəli olan öhdəliklər	316			
Konsolidasiya edilmiş maliyyə hesabatları üzrə cəmi öhdəliklər	1,955,123			

29 Risklərin idarə edilməsi siyasəti

Qrup daxilində risklərin idarə edilməsi funksiyası maliyyə, əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirilir. Maliyyə risklərinə bazar riski (o cümlədən valyuta, faiz dərəcəsi və digər əmtəə riskləri), kredit riski və likvidlik riski daxildir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Likvidlik riski

Likvidlik riski ödəniş vaxtı çatdıqda maliyyə alətləri üzrə öhdəliklərin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitlərin mövcud olması ilə bağlı riskdir.

Likvidlik riski Qrupun hesablaşması nağd pul və ya digər maliyyə aktivləri ilə aparılan maliyyə öhdəlikləri ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində çətinliklərlə üzləşməsi riskidir. Likvidlik riski aktivlərlə öhdəliklərin ödəniş müddətləri arasında uyğunsuzluq olduqda yaranır. Aktivlərin və öhdəliklərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunlaşdırılması/tənzimlənən uyğunsuzluğu likvidliyin idarə edilməsində əsas rol oynayır. Tam uyğunluğun təmin edilməsi maliyyə təşkilatları üçün qeyri-adidir, çünki məşğul olduqları əməliyyatlar, adətən, qeyri-müəyyən müddətlərlə və növlərin müxtəlifliyi ilə seçiyyələnir. Ödəniş müddətləri arasında fərq (uyğunsuzluq) olduqda, mənfəətililik səviyyəsi arta bilər, lakin eyni zamanda, itkilərin yaranması riski də artır.

Qrup pul vəsaitlərinin hərəkəti ilə bağlı bütün öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün zəruri həcmdə vəsaitlərin mövcudluğunu təmin etmək məqsədi ilə likvidliyini idarə edir və tənzimləyir. Likvidlik siyasəti İdarə Heyəti tərəfindən nəzərdən keçirilir və təsdiqlənir.

Qrup digər banklardan alınmış uzun və qısa müddətli kreditlərdən, əsas korporativ və fərdi müştərilərindən qəbul edilmiş depozitlərdən ibarət olan və yüksək likvidli aktivlərin diversifikasiya olunmuş portfeli ilə müşayiət olunan diversifikasiyalı və sabit maliyyələşdirmə bazasını fəal surətdə dəstəkləməyə çalışır ki, gözlənilməyən likvidlik tələbatına operativ və səmərəli qaydada cavab verə bilsin.

Likvidliyin idarə edilməsi siyasəti aşağıdakı tələbləri müəyyən edir:

- əsas valyutalar üzrə pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və onlarla əlaqədar tələb olunacaq likvid aktivlərin səviyyəsinin nəzərə alınması
- maliyyələşdirmə mənbələrinin müxtəlifliyinin təmin edilməsi
- borcların cəmləşməsinin və profillərinin tənzimlənməsi
- borcların maliyyələşdirilməsi planlarının tərtib edilməsi
- pul vəsaitlərinin hərəkətinin kəsilməsinə qarşı bir tədbir kimi yüksək likvidli, asanlıqla satıla bilən aktivlər portfelinin təmin edilməsi
- fəvqəladə hallarda likvidliyin və maliyyələşdirmənin təmin edilməsi üçün planların hazırlanması
- likvidlik əmsallarının normativ tələblərə uyğun olub-olmadığının izlənməsi.

Xəzinədarlıq Departamenti Qrupun müxtəlif qurumlarından onların maliyyə aktivlərinin və öhdəliklərinin likvidlik göstəriciləri haqqında və proqnozlaşdırılan gələcək əməliyyatlarla və fəaliyyət növləri ilə bağlı digər proqnozlaşdırılan pul vəsaitlərinin hərəkəti haqqında təfərrüatlı məlumatlar alır. Daha sonra, Xəzinədarlıq Departamenti tələb olunan qısamüddətli likvid aktivlərin adekvat portfelini təmin edir. Həmin portfel, əsasən, qısamüddətli likvid ticari qiymətli kağızlardan, digər banklardan alınacaq məbləğlərdən və sair banklararası alətlərdən ibarət olmaqla, bütövlüklə Qrup üçün yetərli likvidliyi təmin etmək məqsədinə xidmət edir.

Xəzinədarlıq Departamenti gündəlik likvidlik mövqeyinin monitorinqini və həm normal, həm ən çətin bazar şəraitlərini əks edən müxtəlif ssenarilərlə mütəmadi likvidlik stress-testlərini aparır. Normal bazar şəraitində likvidlik mövqeyini əks edən likvidlik haqqında hesabatlar rəhbərliyə hər həftə təqdim olunur. Likvidliyin tənzimlənməsi ilə bağlı qərarlar Aktiv və Passivləri İdarəetmə Komitəsi tərəfindən qəbul edilir və Xəzinədarlıq Departamenti tərəfindən icra olunur.

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

Aşağıdakı cədvəllərdə maliyyə aktivləri, öhdəlikləri və kreditlə bağlı öhdəliklərin müqavilə üzrə mümkün ən tez ödəniş tarixi əsasında təhlili təqdim edilir. Buraxılmış maliyyə zəmanətləri müqavilələrinə gəldikdə isə, zəmanətin maksimal məbləği həmin zəmanətin yerinə yetirilməsinə dair tələb irəli sürə bilən ən erkən dövrə aid edilir.

Aktivlər və Öhdəliklər İdarəetmə Komitəsi Qrupun növbəti maliyyə ili üçün strategiyasını müəyyənləşdirməklə, bu növ risklərə ödəniş müddətinin təhlili yolu ilə nəzarət edir. Cari likvidlik onun saxlanması və pul vəsaitləri hərəkətinin optimallaşdırılması üçün valyuta bazarında ticarət əməliyyatlarında iştirak edən Xəzinədarlıq Şöbəsi tərəfindən idarə olunur.

Likvidlik riskini idarə etmək üçün Qrup aktiv/öhdəliklərin idarə olunması prosesinin bir hissəsi olaraq müştərilər və bank əməliyyatları üzrə gözlənilən gələcək pul vəsaitləri hərəkətinin gündəlik monitorinqini həyata keçirir. İdarə Heyəti ödəniş vaxtı çatan depozitlərin çıxarılması tələbinin qarşılınması üçün minimal məbləğlərə və bu cür gözlənilməyən məbləğdə tələblər olduğu təqdirdə istifadəyə hazır olmalı banklararası və digər borc vəsaitlərinin minimal məbləğinə qarşı hədlər müəyyən edir.

Likvidlik və faiz dərəcələri riskinin təhlili aşağıdakı cədvəldə təqdim olunur. Aşağıdakı təqdimat Qrupun əsas idarəedici heyətinə daxilə təqdim olunan məlumatlara əsaslanır. Müştərilərə verilmiş kreditlərin vaxtı keçmiş faizi aşağıdakı cədvəldə 1 ildən 5 ilə qədər kateqoriyasına daxil edilir. Cədvəl törəmə maliyyə alətlərinin həm aktiv, həm də öhdəlik komponentlərini əks etdirir. Hər bir törəmə maliyyə aləti üzrə müqavilə konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda aktiv və ya öhdəlik kimi, cədvəldəki pul axınları isə mədaxil və məxaric kimi təqdim olunur. Nəticə etibarilə, cədvəldə göstərilən pul axınları konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilən törəmə aktiv və öhdəliklərlə birbaşa uyğunluq təşkil etməyə bilər.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi
30 iyun 2025								
Qeyri-törəmə aktivlər								
Sabit dərəcəli alətlər								
	AZN – 8.17%							
	RUB – 16.25%							
Pul vəsaitləri və onların ekvivalentləri	GBP – 4.12%	123,943	55,332	-	-	-	-	179,275
	AZN – 10%							
Digər banklardan alınacaq məbləğlər	USD – 4.07%	51	1,783	19,848	10,391	-	-	32,073
	16.3% - AZN							
Müştərilərə verilmiş kreditlər	6.56% - USD	124,054	143,855	534,640	621,919	97,543	-	1,522,011
	AZN 7.37%							
Investisiya qiymətli kağızları	USD 4.37%	13	53,908	53,694	13,815	-	-	121,430
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə aktivləri		248,061	254,878	608,182	646,125	97,543	-	1,854,789
Faiz qazandırmayan maliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri		521,766	-	-	-	-	-	521,766
Digər banklardan alınacaq məbləğlər		146,047	-	-	-	-	-	146,047
Investisiya qiymətli kağızları		-	-	-	-	-	3,219	3,219
Sair maliyyə aktivləri		-	20,435	-	-	-	-	20,435
Cəmi faiz qazandırmayan maliyyə aktivləri		667,813	20,435	-	-	-	3,219	691,467
Cəmi qeyri-törəmə maliyyə aktivləri		915,874	275,313	608,182	646,125	97,543	3,219	2,546,256
Qeyri-törəmə öhdəliklər								
Sabit dərəcəli alətlər								
Kredit təşkilatları qarşısında öhdəliklər	AZN – 4.03%	49,871	-	-	-	-	-	49,871
	AZN – 9.33%							
Müştərilər qarşısında öhdəliklər	USD – 3.17%	142,935	97,856	455,772	143,712	-	-	840,275
	AZN – 7.43%							
Sair borc öhdəlikləri	USD – 8.03%	57,170	19,213	122,509	389,834	82,778	-	671,504
Buraxılmış istiqrazlar	AZN – 8.5%	-	36			8,500		8,536
İcarə öhdəlikləri	AZN – 9.27%	151	261	1,226	3,892	82	-	5,612
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri		250,127	117,366	579,507	537,438	91,360	-	1,575,798

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi
Dəyişkən faizli alətlər								
Subordinasiya borc öhdəlikləri	USD – 9.25%	230	130	145	-	28,346	-	28,851
Cəmi dəyişkən faizli faiz qazandıran maliyyə öhdəlikləri		230	130	145	-	28,346	-	28,851
Faiz qazandırmayan maliyyə öhdəlikləri								
Kredit təşkilatları qarşısında öhdəliklər		1,751	-	-	-	-	-	1,751
Müştərilər qarşısında öhdəliklər		778,096	-	-	-	-	-	778,096
Sair maliyyə öhdəlikləri		-	16,513	-	-	-	-	16,513
Cəmi faiz qazandırmayan maliyyə öhdəlikləri		779,847	16,513	-	-	-	-	796,360
Cəmi qeyri-törəmə maliyyə öhdəlikləri		1,030,240	133,973	579,652	537,438	119,706	-	2,401,009
Törəmə alətlərin effekti								
- mədaxil		665	-	655	30,663	-	-	31,983
- məxaric		(2,541)	(2,200)	(6,435)	(19,858)	-	-	(31,032)
Törəmə alətlərin xalis effekti		(1,876)	(2,200)	(5,780)	10,805	-	-	949
Likvidlik çatışmazlığı		(116,206)	139,104	22,750	119,492	(22,162)		
Məcmu likvidlik çatışmazlığı		(116,206)	22,898	45,648	165,140	142,977		
Faiz həssaslığı çatışmazlığı		(2,296)	137,382	28,530	108,687	(22,163)		

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi
31 dekabr 2024								
Qeyri-törəmə aktivlər								
Sabit dərəcəli alətlər								
Pul vəsaitləri və onların ekvivalentləri	AZN - 7.58% Digər - 7.50%	13,267	22,217	-	-	-	-	35,484
Digər banklardan alınacaq məbləğlər	AZN - 8.00% USD - 4.41%	50	-	1,865	9,899	-	-	11,814
Müştərilərə verilmiş kreditlər	15.5% - AZN 6.07% - USD	80,183	116,142	543,205	646,763	69,835	-	1,456,128
İnvestisiya qiymətli kağızları	7.19% - AZN 5% - USD	1,193	780	46,029	9,331	-	-	57,333
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə aktivləri		94,693	139,139	591,099	665,993	69,835	-	1,560,759
Faiz qazandırmayan maliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri		337,989	-	-	-	-	-	337,989
Digər banklardan alınacaq məbləğlər		143,465	-	-	-	-	-	143,465
İnvestisiya qiymətli kağızları		-	-	-	-	-	3,215	3,215
Sair maliyyə aktivləri		-	17,539	-	-	-	-	17,539
Cəmi faiz qazandırmayan maliyyə aktivləri		481,454	17,539	-	-	-	3,215	502,208
Cəmi qeyri-törəmə maliyyə aktivləri		576,147	156,678	591,099	665,993	69,835	3,215	2,062,967
Qeyri-törəmə öhdəliklər								
Sabit dərəcəli alətlər								
Kredit təşkilatları qarşısında öhdəliklər	7.66%	15,016	-	3,379	-	-	-	18,395
Müştərilər qarşısında öhdəliklər	7.67%	28,043	122,306	328,836	213,860	-	-	693,045
Sair borc öhdəlikləri	6.46%	26,995	7,850	92,343	281,622	75,209	-	484,019
İcarə öhdəlikləri	9.13%	188	223	1,068	4,348	124	-	5,951
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri		70,242	130,379	425,626	499,830	75,333	-	1,201,410
Dəyişkən dərəcəli alətlər								
Subordinasiya borc öhdəlikləri	9.80%	559	-	-	-	36,850	-	37,409

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	Orta çəkili effektiv faiz dərəcəsi	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi
Cəmi dəyişkən dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri	559	-	-	-		36,850		37,409
Faiz qazandırmayan maliyyə öhdəlikləri								
Kredit təşkilatları qarşısında öhdəliklər		1,726	-	-	-	-	-	1,726
Müştərilər qarşısında öhdəliklər		679,339	-	-	-	-	-	679,339
Sair maliyyə öhdəlikləri		-	6,745	-	-	-	-	6,745
Cəmi faiz qazandırmayan maliyyə öhdəlikləri		681,065	6,745	-	-	-	-	687,810
Cəmi qeyri-törəmə maliyyə öhdəlikləri		751,866	137,124	425,626	499,830	112,183	-	1,926,629
Törəmə alətlərin effekti								
- mədaxil		943	-	814	20,693	-	-	22,450
- məxaric		(1,869)	(747)	(5,359)	(13,528)	-	-	(21,503)
Törəmə alətlərin xalis effekti		(926)	(747)	(4,545)	7,165	-	-	947
Likvidlik çatışmazlığı		(176,645)	18,807	160,928	173,328	(42,348)		
Məcmu likvidlik çatışmazlığı		(176,645)	(157,838)	3,090	176,418	134,070		
Faiz həssaslığı çatışmazlığı		23,892	8,760	165,473	166,163	(42,348)		

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

Faiz dərəcəsində boşluqlar əsasən müvafiq istiqrazlar üzrə faizli öhdəliklərinin bərabər və ya daha aşağı faiz dərəcələri olan öhdəliklərlə təkrar maliyyələşdirilməsi ilə idarə olunur.

Azərbaycan qanunvericiliyinə əsasən fiziki və hüquqi şəxslər bir çox hallarda yığılmış faizdən məhrum olmaqla müddətli əmanətlərini geri götürə bilər. Bu əmanətlərin müqavilə üzrə son tarixlərinə uyğun olaraq təsnif edilir. Qrupun rəhbərliyi fiziki və hüquqi şəxslərin öz müddətli əmanətlərini müqavilə üzrə müddəti bitməzdən əvvəl götürəcəyini gözləmir.

Yuxarıda qeyri-törəmə maliyyə aktivləri və öhdəlikləri üzrə dəyişkən faiz dərəcəli alətlərə daxil edilən məbləğlər dəyişkən faiz dərəcələrindəki dəyişiklik hesabat dövrünün sonunda müəyyən olunan faiz dərəcəsi hesablamalarından fərqli olduqda dəyişdirilir.

Ödəmə müddətləri üzrə fərqlərin təhlili cari hesablarda tarixi sabitliyi əks etdirmir. Onların ödənilməsi tarixən yuxarıdakı cədvəllərdə göstərilən müddətlərdən daha uzun müddətdə aparılırdı. Bu qalıqlar yuxarıdakı cədvəllərdə bir aydan az müddət ərzində ödənilməli məbləğlərə daxil edilmişdir. Rəhbərlik hesab edir ki, müştəri hesablarının böyük hissəsinin “tələb edilənədək” statusuna malik olmasına baxmayaraq, həmin depozitlərin əmanətçilərin sayına və növünə görə diversifikasiyası, eləcə də Qrupun keçmiş təcrübəsi göstərir ki, belə müştəri hesabları Qrupun fəaliyyəti üçün uzunmüddətli və sabit maliyyə mənbəyi yaradır.

Aşağıdakı cədvəllərdə öhdəliklər müqavilə üzrə ödəmə müddətlərinə görə təsnifləşdirilir. Cədvəldə göstərilən məbləğlər müqavilə üzrə diskontlaşdırılmamış pul axınlarını, o cümlədən ümumi icarə öhdəliklərini (gələcək maliyyə məsrəflərinin çıxılmasından əvvəl), kreditlər üzrə ümumi təəhhüdləri və maliyyə zəmanətlərini əks etdirir. Belə diskontlaşdırılmamış pul axınları konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdakı məbləğlərdən fərqlənir, belə ki, konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda göstərilən məbləğlər diskontlaşdırılmış pul axınlarına əsasən hesablanır.

Aşağıdakı cədvəldə müqavilə üzrə ödəmə müddətlərinə əsasən balans dəyərində əks etdirilən qeyri-törəmə maliyyə aktivləri ödəniş müddətlərinə görə təhlil edilir. Cədvəl törəmə maliyyə alətlərinin həm aktiv, həm də öhdəlik komponentlərini əks etdirir. Hər bir törəmə maliyyə aləti üzrə müqavilə konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda aktiv və ya öhdəlik kimi, cədvəldəki pul axınları isə mədaxil və məxaric kimi təqdim olunur. Nəticə etibarilə, cədvəldə göstərilən pul axınları konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda təqdim edilən törəmə aktiv və öhdəliklərlə birbaşa uyğunluq təşkil etməyə bilər.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri- müəyyən ödəniş müddətli	Cəmi ümumi məbləğ	Cəmi balans dəyəri
30 iyun 2025								
Qeyri-törəmə aktivlər								
Sabit dərəcəli alətlər								
Pul vəsaitləri və onların ekvivalentləri	123,943	55,332	-	-	-	-	179,275	179,275
Digər banklardan alınacaq məbləğlər	51	1,783	19,848	10,391	-	-	32,073	32,073
Müştərilərə verilmiş kreditlər	124,054	143,855	534,640	621,919	97,543	-	1,522,011	1,522,011
Investisiya qiymətli kağızları	13	53,908	53,694	13,815	-	-	121,430	121,430
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə aktivləri	248,061	254,878	608,182	646,125	97,543	-	1,854,789	1,854,789
Faiz qazandırmayan maliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri	521,766	-	-	-	-	-	521,766	521,766
Digər banklardan alınacaq məbləğlər	146,047	-	-	-	-	-	146,047	146,047
Investisiya qiymətli kağızları	-	-	-	-	-	3,219	3,219	3,219
Sair maliyyə aktivləri	-	20,435	-	-	-	-	20,435	20,435
Cəmi faiz qazandırmayan maliyyə aktivləri	667,813	20,435	-	-	-	3,219	691,467	691,467
Cəmi qeyri-törəmə maliyyə aktivləri	915,874	275,313	608,182	646,125	97,543	3,219	2,546,256	2,546,256
Qeyri-törəmə öhdəliklər								
Sabit dərəcəli alətlər								
Müştərilər qarşısında öhdəliklər	144,199	103,312	478,271	162,862	-	-	888,644	840,275
Kredit təşkilatları qarşısında öhdəliklər	49,875	-	-	-	-	-	49,875	49,871
Sair borc öhdəlikləri	57,957	25,792	153,499	436,991	130,848	-	805,087	671,504
Buraxılmış istiqrazlar	-	181	361	2,890	10,487	-	13,919	8,536
İcarə öhdəlikləri	163	325	1,464	4,207	86	-	6,245	5,612
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri	252,194	129,610	633,595	606,950	141,421	-	1,763,770	1,575,798

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi ümumi məbləğ	Cəmi balans dəyəri
Dəyişkən dərəcəli alətlər								
Subordinasiya borc öhdəlikləri	247	535	2,051	13,022	30,620	-	46,475	28,851
Cəmi dəyişkən dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri	247	535	2,051	13,022	30,620	-	46,475	28,851
Faiz qazandırmayan alətlər								
Kredit təşkilatları qarşısında öhdəliklər	1,751	-	-	-	-	-	1,751	1,751
Müştərilər qarşısında öhdəliklər	778,096	-	-	-	-	-	778,096	778,096
Sair maliyyə öhdəlikləri	-	16,513	-	-	-	-	16,513	16,513
Verilmiş zəmanətlər və oxşar öhdəliklər	3,038	18,599	54,345	15,701	-	-	91,683	(586)
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə təəhhüdlər	28,468	-	-	-	-	-	28,468	(30)
Cəmi faiz qazandırmayan maliyyə öhdəlikləri və təəhhüdlər	811,353	35,112	54,345	15,701	-	-	916,511	795,744
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	1,063,794	165,257	689,991	635,673	172,041	-	2,726,756	2,400,393
Risqlərin idarə edilməsi üçün saxlanılan törəmə alətlərin təsiri								
- mədaxil	667	-	670	30,712	-	-	32,049	4,292
- məxaric	(2,547)	(2,207)	(6,666)	(22,808)	-	-	(34,228)	(3,344)
Risqlərin idarə edilməsi üçün saxlanılan törəmə alətlərin xalis təsiri	(1,880)	(2,207)	(5,996)	7,904	-	-	(2,179)	948
Likvidlik çatışmazlığı	(149,800)	107,849	(87,805)	18,356	(74,498)			
Məcmu likvidlik çatışmazlığı	(149,800)	(41,951)	(129,756)	(111,400)	(185,898)			

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi ümumi məbləğ	Cəmi balans dəyəri
31 dekabr 2024								
Qeyri-törəmə aktivlər								
Sabit dərəcəli alətlər								
Pul vəsaitləri və onların ekvivalentləri	13,267	22,217	-	-	-	-	35,484	35,484
Digər banklardan alınacaq məbləğlər	50	-	1,865	9,899	-	-	11,814	11,814
Müştərilərə verilmiş kreditlər	80,183	116,142	543,205	646,763	69,835	-	1,456,128	1,456,128
Investisiya qiymətli kağızları	1,193	780	46,029	9,331	-	-	57,333	57,333
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə aktivləri	94,693	139,139	591,099	665,993	69,835	-	1,560,759	1,560,759
Faiz qazandırmayan maliyyə aktivləri								
Pul vəsaitləri və onların ekvivalentləri	337,989	-	-	-	-	-	337,989	337,989
Digər banklardan alınacaq məbləğlər	143,465	-	-	-	-	-	143,465	143,465
Investisiya qiymətli kağızları	-	-	-	-	-	3,215	3,215	3,215
Sair maliyyə aktivləri	-	17,539	-	-	-	-	17,539	17,539
Cəmi faiz qazandırmayan maliyyə aktivləri	481,454	17,539	-	-	-	3,215	502,208	502,208
Cəmi qeyri-törəmə maliyyə aktivləri	576,147	156,678	591,099	665,993	69,835	3,215	2,062,967	2,062,967
Qeyri-törəmə öhdəliklər								
Sabit dərəcəli alətlər								
Kredit təşkilatları qarşısında öhdəliklər	15,052	-	3,440	-	-	-	18,492	18,395
Müştərilər qarşısında öhdəliklər	28,696	126,785	347,507	235,743	-	-	738,731	693,045
Sair borc öhdəlikləri	23,935	13,055	115,356	326,722	98,883	-	577,951	484,019
İcarə öhdəlikləri	162	323	1,423	5,067	138	-	7,113	5,951
Cəmi sabit dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri	67,845	140,163	467,726	567,532	99,021	-	1,342,287	1,201,410

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

29 Risklərin idarə edilməsi siyasəti (davamı)

	1 ayadək	1 - 3 ay	3 - 12 ay	1 - 5 il	5 ildən çox	Qeyri-müəyyən ödəniş müddətli	Cəmi ümumi məbləğ	Cəmi balans dəyəri
Dəyişkən dərəcəli alətlər								
Subordinasiya borc öhdəlikləri	301	602	2,707	14,439	40,890	-	58,939	37,409
Cəmi dəyişkən dərəcəli faiz qazandıran maliyyə öhdəlikləri	301	602	2,707	14,439	40,890	-	58,939	37,409
Faiz qazandırmayan alətlər								
Kredit təşkilatları qarşısında öhdəliklər	1,726	-	-	-	-	-	1,726	1,726
Müştərilər qarşısında öhdəliklər	679,339	-	-	-	-	-	679,339	679,339
Sair maliyyə öhdəlikləri	-	6,745	-	-	-	-	6,745	6,745
Verilmiş zəmanətlər və oxşar öhdəliklər	131,378	-	-	-	-	-	131,378	(222)
Kreditlər və istifadə olunmamış kredit xətləri üzrə təəhhüdlər	22,209	-	-	-	-	-	22,209	(38)
Cəmi faiz qazandırmayan maliyyə öhdəlikləri və təəhhüdlər	834,652	6,745	-	-	-	-	841,397	687,550
Cəmi maliyyə öhdəlikləri və təəhhüdlər	902,798	147,510	470,433	581,971	139,911	-	2,242,623	1,926,369
Risqlərin idarə edilməsi üçün saxlanılan törəmə alətlərin təsiri								
- mədaxil	945	-	833	20,806	-	-	22,584	3,465
- məxaric	(1,871)	(752)	(5,481)	(15,524)	-	-	(23,628)	(2,518)
Risqlərin idarə edilməsi üçün saxlanılan törəmə alətlərin xalis təsiri	(926)	(752)	(4,648)	5,282	-	-	(1,044)	947
Likvidlik çatışmazlığı	(327,577)	8,416	116,018	89,304	(70,076)			
Məcmu likvidlik çatışmazlığı	(327,577)	(319,161)	(203,143)	(113,839)	(183,915)			

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

30 Kapital riskinin idarə edilməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankı banklardan prudensial hesabatlıq standartları əsasında müəyyən prudensial əmsallara riayət edilməsini tələb edir.

Bankın və Qrupun kapitalının idarə olunmasında məqsəd (i) AMB-nin kapitalın məbləği ilə bağlı müəyyən etdiyi tələblərə riayət edilməsini (ii) Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin və (iii) Bazel sazişinə uyğun olaraq kapitalın adekvatlığı əmsalının ən azı 6.50% olması üçün kifayət qədər kapital bazasının saxlanılmasını təmin etməkdir.

AMB-nin qüvvədə olan prudensial kapital normativlərinə uyğun olaraq, banklar (a) minimum 50,000 min AZN məbləğində məcmu kapitalla malik olmalı (31 dekabr 2024: 50,000 min AZN); (b) məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (məcmu kapital əmsalı) minimum 12.5% (31 dekabr 2024: 12%) səviyyəsində saxlamalı; və (c) 1-ci dərəcəli kapitalın risk üzrə ölçülmüş aktivlərə nisbətini ("1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı") minimum 6.5% (31 dekabr 2024: 6%) və ya yuxarı həcmdə saxlamalıdır.

Aşağıdakı cədvəldə AMB-nin prudensial tələblərinə əsasən Qrup tərəfindən hazırlanmış prudensial hesabatlar üzrə kapital adekvatlığının hesablanması təqdim olunur:

	30 iyun 2025	31 dekabr 2024
Məcmu kapital	238,098	222,297
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər	1,689,535	1,650,790
Kapitalın adekvatlıq əmsalı (%)	14.09%	13.47%

Kapital adekvatlığı üzrə prudensial əmsallar əsasən Bazel Kapital Sazişinin tələblərinə əsaslanır, lakin məcmu kapitalla əlavə komponentlərin daxil edilməsi və müvafiq prudensial əmsallar əsasında verilmiş kreditlər üzrə dəyersizləşmə zərərləri üçün ehtiyatın hesablanması kimi bəzi fərqlərdən ibarətdir.

30 iyun 2025-ci il tarixinə Bank aşağıdakı kənarlaşma istisna olmaqla, bütün prudensial normativlərə riayət etmişdir: təminatlı kreditlər üzrə Bankın kredit riskinin maksimum miqdarı 23.57% olmuşdur, halbuki bu normativin maksimal həddi 10%-dir. Bu kənarlaşma dövlət müəssisəsinin istiqrazlarına investisiyanın yatırılması nəticəsində yaranmışdır. Belə ki, yuxarıda qeyd olunan normativlərdən kənarlaşmaya görə Banka qarşı təsir və təhsis tədbirlərinin tətbiq edilməyəcəyinə dair AMB tərəfindən 2020-ci ildə qəbul edilmiş qərar həmin investisiyanın bitmə tarixinədək olan müddətdə etibarlı sayılacaqdır. Istiqrazların müddəti başa çatmışdır və 30 iyun 2025-ci il tarixinə qədər tam ödənilmişdir. 30 iyun 2025-ci il tarixinə Bank bütün normativlərə tam riayət etmişdir.

31 Təəhhüdlər və şərti öhdəliklər

Adi fəaliyyət zamanı Qrup müştərilərin ehtiyaclarını qarşılamaq üçün balansdankənar riskləri olan maliyyə alətləri üzrə müqavilə tərəfi qismində çıxış edir. Dəyişən kredit riski dərəcəsini nəzərdə tutan bu alətlər konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir.

Qrup balansda qeyd edilən əməliyyatlar halında olduğu kimi, balansdankənar öhdəlikləri qəbul edərkən eyni kredit nəzarət və idarəetmə siyasətlərini tətbiq edir.

Aşağıdakı cədvəldə kreditlə bağlı öhdəliklərin müqavilə üzrə məbləğləri kateqoriyalar üzrə təqdim olunur. Cədvəldə kreditlə bağlı öhdəliklər üzrə göstərilmiş məbləğlər onlar üzrə tam həcmdə avansların verildiyini fərz edir. Cədvəldə zəmanətlər və akkreditivlər üzrə göstərilmiş məbləğlər, tərəf müqabilləri bağladıkları müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirmədikləri halda, hesabat tarixində tanınacaq maksimal uçot zərərləri əks etdirir.

"Bank Respublika" ASC**30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər***(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)***31 Təəhhüdlər və şərti öhdəliklər (davamı)**

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə kreditlə bağlı təəhhüdlər aşağıdakılardan ibarət olmuşdur:

	30 iyun 2025	31 dekabr 2024
Kreditlərlə bağlı təəhhüdlər		
Verilmiş zamanətlər və oxşar təəhhüdlər	91,683	131,378
Kreditlər və istifadə edilməmiş kredit xətləri üzrə təəhhüdlər	28,468	22,209
Cəmi kreditlərlə bağlı təəhhüdlər, ehtiyat ayırmasından əvvəl	120,151	153,587
Çıxılın: kreditlərlə bağlı təəhhüdlər üzrə ehtiyatlar	(616)	(260)
Cəmi kreditlərlə bağlı təəhhüdlər, ehtiyat ayırması çıxılmaqla	119,535	153,327

Məhkəmə prosesləri

Adi fəaliyyəti gedişində Qrup məhkəmə proseslərinə cəlb oluna və barəsində məhkəmə şikayəti verilə bilər. Rəhbərlik bu kimi iddia və şikayətlər nəticəsində yaranan maddi məsuliyyətin Qrupun maliyyə vəziyyətinə və ya gələcək əməliyyatların nəticələrinə ciddi mənfi təsir göstərməyəcəyini hesab edir.

Vergi

Azərbaycanın vergi sistemi inkişaf etməkdə olduğuna görə qanunvericilikdə, rəsmi bildirişlərdə və məhkəmə qərarlarında mütəmadi olaraq dəyişikliklərə məruzə qalır ki, bu da bir çox hallarda müxtəlif vergi orqanları tərəfindən fərqli mövqelər ilə şərh edilir. Vergilər ayrı-ayrı orqanlar tərəfindən yoxlanılır və araşdırılır və ciddi cərimələrin və faiz xərclərinin tətbiq edilməsi ilə nəticələnir. Vergi yoxlamaları həmin yoxlamaların keçirildiyi il də daxil olmaqla, vergi ödəyicisinin son üç təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər. Müəyyən hallarda yoxlama daha artıq dövrləri əhatə edə bilər.

Rəhbərlik qüvvədə olan vergi qanunvericiliyi, rəsmi bildirişlər və məhkəmə qərarları ilə bağlı vergi öhdəliklərinə dair öz şərhlərinin düzgün olduğunu hesab edir. Lakin müvafiq orqanların şərhləri fərqli ola bilər və vergi orqanları öz şərhlərinin tətbiq edilməsinə nail olduqları halda, bu, maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Fəaliyyət mühiti

Əməliyyat riski Qrupun prosesləri, işçi heyəti, texnologiya və infrastrukturunu ilə bağlı bir çox səbəblərdən, habelə kredit, bazar və likvidlik risklərindən başqa kənar amillərdən, məsələn hüquqi və normativ tələblərdən və ümumi qəbul edilmiş korporativ davranış standartlarından irəli gələn birbaşa və dolaylı zərər riskidir. Əməliyyat riskləri Qrupun bütün əməliyyatlarından irəli gəlir. Qrupun məqsədi əməliyyat riskini idarə etməklə, iqtisadi səmərəlilik və innovasiya vasitəsilə Qrupun nüfuzuna qarşı hər hansı maliyyə zərərləri və ziyanın qarşısını almaqdır. Bütün hallarda Qrupun siyasəti tətbiq olunan hüquqi və normativ tələblərə əməl etməyi tələb edir.

Qrup öz fəaliyyətinin hər sahəsində zəruri hesab etdiyi daxili nəzarət sistemlərini qurmaqla əməliyyat riskini idarə edir.

Xüsusi maliyyə şərtlərinə riayət edilməsi

Qrup ayrı-ayrı maliyyələşdirmə və oxşar müqavilələr üzrə müəyyən maliyyə və biznes şərtlərini yerinə yetirmək öhdəliyi götürmüşdür.

30 iyun 2025 və 31 dekabr 2024-cü il tarixlərinə Qrup bütün xüsusi maliyyə şərtlərinə riayət etmişdir.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

32 Əlaqəli tərəflərlə əməliyyatlar

Qrupdaxili müəssisələr arasındakı əməliyyatlar konsolidasiya zamanı nəzərə alınmamışdır və hazırkı Qeyddə açıqlanmamışdır. 30 iyun 2025-ci il tarixinə ödənilməli qalıqlar və müvafiq orta effektiv faiz dərəcələri və 30 iyun 2025-ci il tarixində başa çatan dövr üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və zərərlər aşağıdakı cədvəldə təqdim olunur:

	Səhmdarlar		Ümumi nəzarətdə olan müəssisələr		Qrupun əsas idarəedici heyəti		Cəmi məbləğ
	Məbləğ	Orta effektiv faiz dərəcəsi, %	Məbləğ	Orta effektiv faiz dərəcəsi, %	Məbləğ	Orta effektiv faiz dərəcəsi, %	
Konsolidasiya edilmiş yığcam aralıq maliyyə vəziyyəti haqqında hesabat							
AKTİVLƏR							
Müştərilərə verilmiş kreditlər							
Ehtiyat ayırmalarından əvvəlki qalıq	87	6% AZN	-		91	7.5% AZN	178
Zərər üzrə ehtiyat ayırmaları	(1)		-		(1)		(2)
ÖHDƏLİKLƏR							
Müştərilər qarşısında öhdəliklər	3,377	5.67% AZN	1,800		241	9.88% AZN 3.5% USD	5,419
Mənfəət / (zərər)							
Faiz gəlirləri	16		82		48		146
Faiz xərcləri	-		-		(19)		(19)
Haqq və komissiya xərcləri	(2)		-		-		(2)
Dəyərsizləşmə üzrə zərərin qaytarılması/(yaradılması)	(1)		-		3		2
Əməliyyat xərcləri	(2)		-		(8,199)		(8,201)

Qrupun səhmlərinin 20%-dən çox hissəsinə sahib olan yalnız bir səhmdarı mövcuddur və həmin səhmdarla əməliyyatlar və qalıqlar haqqında məlumat yuxarıdakı cədvəldə açıqlanır. Ümumi nəzarətdə olan müəssisələr əsas səhmdarların nəzarət etdiyi və ya əhəmiyyətli təsire malik olduğu müəssisələrdir.

30 iyun 2025 və 30 iyun 2024-cü il tarixlərində başa çatan dövrlər üzrə işçi heyəti üzrə ödənişlər aşağıda göstərilir:

	30 iyun 2025	30 iyun 2024
İşçilərə qısamüddətli ödənişlər	7,114	2,788
Pensiya və digər ayırmalar	1,085	443
Cəmi	8,199	3,231

Bu məbləğlərə Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri ilə bağlı nağd və nağdsız ödənişlər daxildir.

"Bank Respublika" ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər
(Başqa valyuta göstərilmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

32 Əlaqəli tərəflərlə əməliyyatlar (davamı)

31 dekabr 2024-cü il tarixinə ödənilməli qalıqlar və müvafiq orta effektiv faiz dərəcələri və 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə əlaqəli tərəflərlə əməliyyatlardan yaranan gəlir və zərərlər aşağıdakı cədvəldə təqdim olunur:

	Səhmdarlar		Ümumi nəzarətdə olan müəssisələr		Qrupun əsas idarəedici heyəti		Cəmi məbləğ
	Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %		Orta effektiv faiz dərəcəsi, %		
	Məbləğ		Məbləğ		Məbləğ		
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat							
AKTİVLƏR							
Müştərilərə verilmiş kreditlər:							
- Ehtiyat ayırmalarından əvvəlki qalıq	-		-		1,061	11.6% AZN	1,061
- Zərər üzrə ehtiyat ayırmaları	-		-		(4)		(4)
ÖHDƏLİKLƏR							
Müştərilər qarşısında öhdəliklər	247	-	879	-	1,964	9.6% AZN 3.2% USD	3,090
Mənfəət / (zərər)							
Faiz gəlirləri	-		459		117		576
Faiz xərcləri	-		-		(19)		(19)
Haqq və komissiya xərcləri	(3)		-		(12)		(15)
Dəyərsizləşmə üzrə zərərin qaytarılması/(yaradılması)	-		7		5		12
Əməliyyat xərcləri	-		-		(4,224)		(4,224)

Qrupun səhmlərinin 20%-dən çox hissəsinə sahib olan yalnız bir səhmdarı mövcuddur və həmin səhmdarla əməliyyatlar və qalıqlar haqqında məlumat yuxarıdakı cədvəldə açıqlanır. Ümumi nəzarətdə olan müəssisələr əsas səhmdarların nəzarət etdiyi və ya əhəmiyyətli təsirə malik olduğu müəssisələrdir.

33 Ədalətli dəyər haqqında açıqlamalar

BMHS ədalətli dəyəri qiymətləndirmə tarixində bazar iştirakçıları tərəfindən nizamlı əməliyyat nəticəsində aktivin satışından və ya öhdəliyin ötürülməsindən yaranan məbləğ kimi müəyyən edir.

Grupun maliyyə alətləri və maliyyə öhdəliklərinin ədalətli dəyəri mütəmadi olaraq ölçülür.

Grup ədalətli dəyərləri aşağıdakı ədalətli dəyər iyerarxiyasına əsasən ölçür. Bu iyerarxiya ölçmələr zamanı istifadə olunan əlavə məlumatların əhəmiyyətini əks etdirir:

- Səviyyə 1: Fəal bazarda eyni bir alət üçün aktiv bazar qiymətləri (tənzimlənməyən).
- Səviyyə 2: birbaşa (qiymətlər kimi), ya da bilavasitə (qiymətlərdən törəyən) müşahidə oluna bilən, 1-ci səviyyəyə daxil edilmiş kotirovka olunan qiymətdən başqa digər ilkin göstəricilər. Bu kateqoriyaya aşağıdakı amillərdən istifadə etməklə qiymətləndirilən alətlər daxildir: analoji alətlər üçün fəal bazarda tətbiq edilən bazar qiymətləri; analoji alətlər üzrə kifayət qədər fəal hesab olunmayan bazarlarda tətbiq edilən qiymətlər; və ya bütün əhəmiyyətli ilkin göstəricilərin birbaşa, yaxud dolayısı ilə bazar məlumatlarından müşahidə oluna bildiyi sair qiymətləndirmə üsulları.
- Səviyyə 3: ilkin göstəricilər müşahidə oluna bilmir. Bu kateqoriyaya aid edilən alətlərin qiymətləndirmə metoduna müşahidə edilə bilən məlumata əsaslanmayan ilkin göstəricilər daxildir və müşahidə edilə bilməyən ilkin göstəricilər həmin alətin qiymətləndirilməsində əhəmiyyətli təsirə malikdir. Bu kateqoriyaya oxşar alətlər üçün kotirovka olunan qiymətlər əsasında qiymətləndirilən alətlər daxildir və bu zaman alətlər arasında fərqi əks etdirmək üçün mühüm müşahidə olunmayan tənzimləmələr və ya mülahizələr tələb olunur.

Aşağıdakı cədvəldə 30 iyun 2025-ci il tarixinə ədalətli dəyərle qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda tanınan rəqəmlərə əsaslanır:

	Səviyyə 3	Cəmi
Ədalətli dəyərle qiymətləndirilən aktivlər		
Maliyyə aktivləri		
Sair məcmu gəlirdə ədalətli dəyərle əks etdirilən investisiya qiymətli kağızları - pay alətləri	3,219	3,219
Törəmə maliyyə aktivləri	4,292	4,292
Qeyri-maliyyə aktivləri		
Binalar	32,044	32,044
Cəmi daimi ədalətli dəyərle uçota alınan aktivlər	39,555	39,554
Ədalətli dəyərle qiymətləndirilən öhdəliklər		
Maliyyə öhdəlikləri		
Törəmə maliyyə öhdəlikləri	(3,344)	(3,344)
Cəmi daimi ədalətli dəyərle qiymətləndirilən öhdəliklər	(3,344)	(3,344)

“Bank Respublika” ASC

30 iyun 2025-ci il tarixinə konsolidasiya edilmiş yığcam aralıq maliyyə hesabatları üzrə qeydlər

(Başqa valyuta göstərmədiyi təqdirdə, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə ədalətli dəyərle qiymətləndirilən maliyyə alətlərinin dəyərinin ədalətli dəyər iyerarxiyası üzrə təhlili verilmişdir. Məbləğlər konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatda tanınan rəqəmlərə əsaslanır:

	Səviyyə 3	Cəmi
Ədalətli dəyərle qiymətləndirilən aktivlər		
Maliyyə aktivləri		
Sair məcmu gəlirdə ədalətli dəyərle əks etdirilən investisiya qiymətli kağızları - pay alətləri	3,215	3,215
Törəmə maliyyə aktivləri	3,465	3,465
Qeyri-maliyyə aktivləri		
Binalar	30,760	30,760
Cəmi daimi ədalətli dəyərle uçota alınan aktivlər	37,440	37,440
Ədalətli dəyərle qiymətləndirilən öhdəliklər		
Maliyyə öhdəlikləri		
Törəmə maliyyə öhdəlikləri	(2,518)	(2,518)
Cəmi daimi ədalətli dəyərle qiymətləndirilən öhdəliklər	(2,518)	(2,518)

Dövr ərzində Səviyyə 1 və Səviyyə 2 arasında köçürmələr olmamışdır.

Aşağıdakı cədvəldə 30 iyun 2025-ci il tarixində başa çatan dövr üzrə ədalətli dəyər iyerarxiyasının 3-cü Səviyyəsi üzrə ədalətli dəyər qiymətləndirməsinin üzləşdirməsi təqdim edilir. Törəmə maliyyə alətlərinin ədalətli dəyəri Pul Axınlarının Diskontlaşdırılması (“DCF”) modelindən istifadə etməklə hesablanır. Gələcək pul axınları AZN və ABŞ dolları arasındakı faiz dərəcələrindəki fərqlərdən yaranan forvard məzənnələri ilə hesabat valyutasına çevrilir.

	Səviyyə 3			
	Mənfəət və ya zərərdə ədalətli dəyərle əks etdirilən maliyyə alətləri		Sair məcmu gəlirdə ədalətli dəyərle qiymətləndirilən maliyyə alətləri	Cəmi
	Törəmə maliyyə aktivləri	Törəmə maliyyə öhdəlikləri	Səhm investisiyaları	
Dövrün əvvəlinə qalıq	3,465	(2,518)	3,215	4,162
Törəmə maliyyə alətlərinin ədalətli dəyərle yenidən qiymətləndirilməsi üzrə gəlir və ya zərər	827	(826)	-	1
Xalis faiz xərci	2,536	1,975	-	4,511
Ödənilmiş xalis faiz	(2,536)	(1,975)	-	(4,511)
Məzənnə dərəcələrindəki dəyişikliklərin effekti	-	-	4	4
Dövrün sonuna qalıq	4,292	(3,344)	3,219	4,167

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə ədalətli dəyər iyerarxiyasının 3-cü Səviyyəsi üzrə ədalətli dəyər qiymətləndirməsinin üzvləşdirməsi təqdim edilir:

	Səviyyə 3			Cəmi
	Mənfəət və ya zərər də ədalətli dəyər əks etdirilən maliyyə alətləri		Sair məcmu gəlirdə ədalətli dəyər qiymətləndirilən maliyyə alətləri	
	Törəmə aktivlər	Törəmə öhdəliklər	Səhm investisiyaları	
İlin əvvəlinə qalıq	3,825	(2,943)	3,215	4,097
Törəmə maliyyə alətlərinin ədalətli dəyər yenidən qiymətləndirilməsi üzrə gəlir və ya zərər	(360)	425	-	65
Xalis faiz xərci	(4,166)	(3,027)	-	(7,193)
Ödənilmiş xalis faiz	4,166	3,027	-	7,193
İlin sonuna qalıq	3,465	(2,518)	3,215	4,162

Grup ticarət fəaliyyətləri çərçivəsində beynəlxalq maliyyə təşkilatları və yerli banklarla birjadankənar törəmə alətlər üzrə razılaşmalara girir (əsasən kredit spredlərinə indeksləşdirilmiş faiz dərəcəsi məzənnə svopları, xarici valyuta mübadiləsi məzənnələri və faiz dərəcələri). Bu alətlərin bəziləri müşahidə oluna bilməyən mühüm məlumatlara, əsasən gözlənilən uzunmüddətli volatilliklər və müxtəlif əsas maliyyə aktivləri arasında gözlənilən korrelyasiyalara malik modellər vasitəsilə qiymətləndirilir.

30 iyun 2025-ci il tarixinə rəhbərlik svopların ədalətli dəyərini hesablamaq üçün AZN və ABŞ dollarında müvafiq olaraq 5.23% - 6.63% və 1.82% - 4.49% diapazonunda faiz dərəcələrindən istifadə etmişdir (31 dekabr 2024: AZN və ABŞ dollarında müvafiq olaraq 2.53% - 7.10% və 4.10% - 4.48% diapazonunda faiz dərəcələri).

Grup ədalətli dəyərə bağlı proqnozlarının müvafiq olduğunu hesab etsə də, müxtəlif metodologiyalar və ya mülahizələrdən istifadə ədalətli dəyərin müxtəlif qiymətləndirmələrinə səbəb ola bilər.

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

30 iyun 2025-ci il tarixinə 3-cü Səviyyə üzrə ədalətli dəyərin qiymətləndirilməsində istifadə olunan giriş məlumatları və qiymətləndirmə modelləri, eləcə də bu qiymətləndirmələrin giriş məlumatlardakı mümkün dəyişikliklərə qarşı həssaslığı aşağıdakı kimidir:

	Ədalətli dəyər	Qiymətləndirmə modeli	İstifadə edilən giriş məlumatları	Giriş məlumatlarının həcmi (orta çəki)	Əsaslandırılmış dəyişiklik	Ədalətli dəyərin qiymətləndirilməsi üzrə həssaslıq
- Törəmə maliyyə aktivləri	4,292	DCF	AMB notları və ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi	7.10% - 8.50% (AMB) 3.44% - 4.49% (Xəzinə istiqrazları)	± 10 %	+2,897/ -2,987
- İnvestisiya qiymətli kağızları (korporativ səhmlər)	3,218	Gordon Artım Modeli	ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi / Risk Premiyası / ÜDM artım tempi	4.86% /7.67% /1.4% - 4.1%	± 1 %	-284/+349
QEYRİ-MALİYYƏ AKTİVLƏRİ						
- Binalar	32,044	Bazar və/və ya gəlir yanaşması	1 m ² qiymət / Kapitallaşdırma faizi	6 - 99 AZN, 4.3% - 8.3%	± 10 %	+1,451/ -2,178 və +1,366/ -1,691
ƏDALƏTLİ DƏYƏRLƏ UÇOTA ALINAN ÖHDƏLİKLƏR						
- Törəmə maliyyə öhdəlikləri	(3,344)	DCF	AMB notları və ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi	7.10% - 8.50% (AMB) 3.44% - 4.49% (Xəzinə istiqrazları)	± 10 %	-1,657/ +1,716

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

31 dekabr 2024-cü il tarixinə 3-cü Səviyyə üzrə ədalətli dəyər qiyətləndirilməsində istifadə olunan giriş məlumatları və qiyətləndirmə modelləri, eləcə də bu qiyətləndirmələrin giriş məlumatlardakı mümkün dəyişikliklərə qarşı həssaslığı aşağıdakı kimidir:

	Ədalətli dəyər	Qiyətləndirmə modeli	İstifadə edilən giriş məlumatları	Giriş məlumatlarının həcmi (orta çəki)	Əsaslandırılmış dəyişiklik	Ədalətli dəyərin qiyətləndirilməsi üzrə həssaslıq
- Törəmə maliyyə aktivləri	3,465	DCF	AMB notları və ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi	6.25% - 10.75% (AMB) 3.22%-4.448% (Xəzinə istiqrazları)	± 10 %	+1,566/-1,631
- İnvestisiya qiymətli kağızları (korporativ səhmlər)	3,215	Gordon Artım Modeli	ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi / Risk Premiyası / ÜDM artım tempi	4.86% / 7.67% / 1.4%-4.1%	± 1 %	-284/+349
QEYRİ-MALİYYƏ AKTİVLƏRİ						
- Binalar	30,760	Bazar və/və ya gəlir yanaşması	1 m ² qiymət / Kapitallaşdırma faizi	6 - 99 AZN, 4.3% - 8.3%	± 10 %	+1,451/-2,178 və +1,366/-1,691
ƏDALƏTLİ DƏYƏRLƏ UÇOTA ALINAN ÖHDƏLİKLƏR						
- Törəmə maliyyə öhdəlikləri	2,518	DCF	AMB notları və ABŞ Xəzinə istiqrazları üzrə gəlir əyrisi	6.25% - 10.75% (AMB) 3.22%-4.448% (Xəzinə istiqrazları)	± 10 %	+113/-116

Aşağıdakı cədvəldə 30 iyun 2025-ci il tarixinə ədalətli dəyər qiyətləndirilməyən maliyyə alətlərinin ədalətli dəyər iyerarxiyasının müvafiq səviyyələri üzrə təhlili təqdim edilir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyər	Cəmi balans dəyəri
AKTİVLƏR					
İnvestisiya qiymətli kağızları	120,951	1,047	-	121,998	121,430
Digər banklardan alınacaq məbləğlər	-	181,417	-	181,417	178,120
Müştərilərə verilmiş kreditlər	-	-	1,535,024	1,535,024	1,522,011
ÖHDƏLİKLƏR					
Müştərilər qarşısında öhdəliklər:					
- Cari hesablar və tələbli depozitlər	-	778,096	-	778,096	778,096
- Müddətli depozitlər	-	-	839,755	839,755	840,275
Subordinasiya borc öhdəlikləri	-	-	30,282	30,282	28,851
Sair borc öhdəlikləri	-	705,970	-	705,970	671,504

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

Aşağıdakı cədvəldə 31 dekabr 2024-cü il tarixinə ədalətli dəyərle qiymətləndirilməyən maliyyə alətlərinin ədalətli dəyər iyerarxiyasının müvafiq səviyyələri üzrə təhlili təqdim edilir:

	Səviyyə 1	Səviyyə 2	Səviyyə 3	Cəmi ədalətli dəyər	Cəmi balans dəyəri
AKTİVLƏR					
İnvestisiya qiymətli kağızları	21,929	35,000	-	56,929	57,333
Digər banklardan alınacaq məbləğlər	-	157,317	-	157,317	155,279
Müştərilərə verilmiş kreditlər	-	-	1,473,359	1,473,359	1,456,128
ÖHDƏLİKLƏR					
Müştərilər qarşısında öhdəliklər:					
- Cari hesablar və tələbli depozitlər	-	679,340	-	679,340	679,339
- Müddətli depozitlər	-	-	695,021	695,021	693,045
Subordinasiya borc öhdəlikləri	-	-	40,204	40,204	37,409
Sair borc öhdəlikləri	-	472,816	-	472,816	484,019

Qrup ədalətli dəyərle qiymətləndirilməyən maliyyə alətlərinin ədalətli dəyərinin hesablanması zamanı alətin növünə və müvafiq bazarda müşahidə oluna bilən məlumatların mövcudluğuna əsaslanaraq, prioritet sırasına görə (ən çox müşahidə olunanndan ən az müşahidə olunan məlumatlara) aşağıdakı məlumatlardan istifadə edir:

- Digər banklardan alınacaq məbləğlər və kredit təşkilatları qarşısında öhdəliklər: AMB-nin dərc etdiyi statistik bülletendə açıqlanan analoji bazar dərəcələri.
- İnvestisiya qiymətli kağızları: qiymətləndirmə səviyyəsindən asılı olaraq, Qrup gündəlik kotirovkaları nəzərə almaqla hesabat tarixinə alətin qiymətini əsas götürür və ya eyni aktivlərdən istifadə etməklə, gəlir yanaşması tətbiq edir.
- Müştərilərə verilmiş kreditlər: gözlənilən cari dəyər üsulu. Bu üsula əsasən müqavilə üzrə pul axınlarına və ya oxşar xüsusiyyətlər ilə kredit portfelleri üçün təyin edilmiş risksiz dərəcə və risk mükafatı kimi müəyyən edilmiş (kredit riskinin keyfiyyət baxımından) diskont dərəcəsinə risk premiyası tətbiq edilir. Qrup, həmçinin diskont dərəcələrini müvafiq ödəmə müddətləri əsasında kreditlər üzrə dərc edilmiş tənzimləyici statistik məlumatlarda müşahidə oluna bilən faiz dərəcələri ilə müqayisə edir.
- Müştərilər qarşısında öhdəliklər, sair borc öhdəlikləri: Cari hesablar faiz qazandırmayan qısamüddətli öhdəliklərdən ibarətdir və onların balans dəyəri təxminən ədalətli dəyərində bərabərdir.
Müddətli depozitlər, banklar, kredit təşkilatları və dövlət fondları qarşısında öhdəliklərin ədalətli dəyəri analoji şərtlərə, kredit riskinə və ödəmə müddətinə malik olan borclar üçün mövcud olan faiz dərəcələrini tətbiq etməklə gələcək pul axınlarının diskontlaşdırılması yolu ilə hesablanır.
- Dövlət fondlarından götürülmüş və müşahidə oluna bilən faiz dərəcələri olmayan borcları qiymətləndirmək üçün Bank öhdəliyinin yerinə yetirilməməsi riskinə (kredit riski premiyası) uyğun düzəliş edilmiş baza dərəcədən (yenidən maliyyələşdirmə və ya dövlət istiqrazları faizləri) istifadə edəcək.
- Buraxılmış istiqrazlar: oxşar aktivlər üçün mövcud olan gündəlik qiymətlər 1-ci Səviyyədəki qiymətləndirmə kateqoriyasına aiddir və açıqlama məqsədləri üçün hesabat tarixinə mövcud olan qiymət əsas götürüləcəkdir. İstiqrazın qiyməti fəal bazarda eyni ödəmə müddətləri, faiz dərəcələri və kredit reytinglərinə malik olan korporativ istiqrazlar ilə müqayisə edilməklə hesablanır. Diskont dərəcəsi risksiz dərəcə + emitentin kredit riski premiyası kimi müəyyən edilir.

33 Ədalətli dəyər haqqında açıqlamalar (davamı)

30 iyun 2025-ci il tarixinə rəhbərlik ədalətli dəyərlə qiymətləndirilməyən maliyyə alətlərinin ədalətli dəyərini hesablamaq üçün müştərilərə verilmiş kreditlər üzrə AZN və xarici valyutalarda müvafiq olaraq 11.91%-18.14% və 7.62%-8.13% diapazonunda (31 dekabr 2024: AZN və xarici valyutalarda müvafiq olaraq 11.19%-17.74% və 7.5%-8.2% diapazonunda) faiz dərəcələri, müştəri depozitləri üzrə isə AZN və xarici valyutalarda müvafiq olaraq 6.75%-9.03% və 2.12%-6.01% diapazonunda (31 dekabr 2024: AZN və xarici valyutalarda müvafiq olaraq 6.39%-9.16% və 2.49%-3.36% diapazonunda) faiz dərəcələri tətbiq etmişdir.

Ədalətli dəyər qiymətləndirmə tarixində bazar iştirakçıları arasında könüllü şəkildə əməliyyat həyata keçirilərkən aktiv satmaq üçün alınacaq və öhdəliyi ötürərkən ödəniləcək dəyəri təxmin etmək üçün hesablanır. Buna baxmayaraq, qeyri-müəyyənlikləri və mühakimənin subyektivliyini nəzərə alaraq, ədalətli dəyər aktivlərin satışı və ya öhdəliklər üzrə hesablaşmanın aparılması çərçivəsində reallaşdırıla bilən kimi qəbul edilməməlidir.

Fəal bazarda alınıb-satılan maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərləri kotirovka olunan bazar qiymətlərinə və ya diler qiymət təkliflərinə əsaslanır. Bütün digər maliyyə alətləri üçün Qrup digər qiymətləndirmə üsullarından istifadə etməklə ədalətli dəyərləri müəyyən edir.

Qiymətləndirmə üsullarının məqsədi qiymətləndirmə tarixində bazar iştirakçıları arasında adi əməliyyatda aktiv satmaq üçün əldə olunacaq və ya öhdəliyi ötürmək üçün ödəniləcək qiyməti əks etdirən ədalətli dəyərin müəyyənləşdirilməsidir.

Qiymətləndirmə metodlarına xalis cari dəyər və diskontlaşdırılmış pul vəsaitlərinin hərəkət modelləri, bazarda müşahidə oluna bilən qiymətləri mövcud olan maliyyə alətləri ilə müqayisə daxildir. Qiymətləndirmə metodlarında istifadə edilən ehtimallara və göstəricilərə riskləri olmayan və bençmark faiz dərəcələri, kredit spreadi və diskont dərəcələrin qiymətləndirilməsində istifadə edilən sair premiyalar, istiqraz və kapital qiymətləri, xarici valyuta məzənnələri, kapital və kapital indeksi qiymətləri, gözlənilən açıq mövqələr və nisbətler daxildir. Qiymətləndirmə metodlarının məqsədi kommersiyada fəaliyyət göstərən bazar iştirakçıları tərəfindən müəyyən edilən hesabat tarixində maliyyə alətinin dəyərini əks etdirən ədalətli dəyər vəziyyətinə çatmaqdır.

34 Hesabat tarixindən sonra baş vermiş hadisələr

Sair borc öhdəlikləri. 30 iyun 2025-ci il tarixindən sonrakı dövr ərzində Qrup FMO ilə mövcud kredit razılaşması çərçivəsində ümumi məbləği 20,000 min ABŞ dolları dəyərində yeni tranşlar cəlb etmişdir.

Subordinasiya borc öhdəlikləri. 2025-ci ilin iyul ayında Qrup EMF tərəfindən verilmiş və 2030-cu ildə ödənilməsi planlaşdırılan ümumi dəyəri 3,000 min ABŞ dolları olan subordinasiya olunmuş kreditləri vaxtından əvvəl ödəmişdir.

İnvestisiya qiymətli kağızları. 2025-ci ilin iyul ayında Bank "Milli Kart" MMC-dəki 124,000 AZN dəyərində 10% payını satmışdır.

Törəmə müəssisələrə investisiyalar. 13 avqust 2025-ci il tarixində Qrup törəmə müəssisəsi olan "Bakı Sığorta" ASC-dəki nəzarət olunmayan iştirak paylarının qalan hissəsini alaraq həmin müəssisənin 100% səhmdarı olmuşdur.